

**TEST: 2308#01#Y15#01 500**

Test	2308#01#Y15#01 500
Fənn	2308 - Ehtiyatların idarə edilməsi
Təsviri	[Təsviri]
Müəllif	Əhmədova T.
Testlərin vaxtı	10 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	500
Keçid balı	375 (75 %)
Suallardan	500
Bölmələr	15
Bölmələri qarışdırmaq	<input checked="" type="checkbox"/>
Köçürməyə qadağa	<input checked="" type="checkbox"/>
Ancaq irəli	<input type="checkbox"/>
Son variant	<input type="checkbox"/>

**BÖLMƏ: 0101**

Ad	0101
Suallardan	50
Maksimal faiz	50
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	100 %

Sual: Ehtiyatların idarə edilməsi biznesin bütün sahələrinə təsir edir ki, bura xüsusi olaraq aiddir (Çəki: 1)

- nəqliyyat xidməti
- təmir xidməti
- istehsal, marketinq və maliyyə
- istehsalın yenidən qurulması
- kənd təsərrüfatı

Sual: İstehsal ehtiyatlarının idarə edilməsi bu sahələr üçün daha aktualdır (Çəki: 1)

- ticarət və kənd təsərrüfatı müəssisələri
- kənd təsərrüfatı müəssisələri və emal sənayesi
- tikinti, ticarət və kənd təsərrüfatı müəssisələri
- ticarət müəssisələri və emal sənayesi
- emal sənayesi

Sual: Satış həcmının artırılması üçün yüksək səviyyədə ehtiyatların olması lazımdır (Çəki: 1)

- maliyyə baxımından
  - maliyyə və marketinq baxımından
  - marketinq baxımından
  - yalnız maliyyə baxımından
  - menecment baxımından
- 

Sual: Ehtiyatların aşağı səviyyədə olması daha yaxşıdır (Çəki: 1)

- marketinq baxımından
  - maliyyə və marketinq baxımından
  - maliyyə baxımından
  - yalnız marketinq baxımından
  - menecment baxımından
- 

Sual: İstehsal baxımından ehtiyatların səviyyəsi istehsalın effektivliyi üçün ... olmalıdır (Çəki: 1)

- aşağı
  - yüksək
  - kifayət qədər
  - yalnız yüksək
  - tam yüksək
- 

Sual: Ehtiyatların yaradılmasının əsas səbəbləri ... bərabərdir (Çəki: 1)

- 3
  - 5
  - 4
  - 2
  - 6
- 

Sual: Ehtiyatların yaradılmasının səbəbləri bunlardır (Çəki: 1)

- qənaətcil istehsalın uçotu
  - tədarük
  - qeyri-müəyyənlikdən qorunmaq
  - tələb və təklifin gözlənilən dəyişməsinin qorunması
  - yükdaşımalarının uçotu
- 

Sual: Ehtiyatların idarə edilməsində həlli tələb olunan ən mühüm problemlərdən biridir (Çəki: 1)

- istehsaldan hansı çeşidi çıxarmalı
  - işə kimi qəbul etməli
  - anbarda hansı məhsulu saxlamalı
  - istehsal olunan məhsulun keyfiyyətini təkmilləşdirməli
  - satışı artırmalı
- 

Sual: Ehtiyatların idarə edilməsində əsas problemlərdən biridir (Çəki: 1)

- istehsal nizam-intizamı
  - işə kimin qəbul edilməsi
  - nə qədər sifariş vermək lazımdır
  - istehsal olunan məhsulun keyfiyyətini təkmilləşdirməli
  - satışı təkmilləşdirməli
-

Sual: Ehtiyatların idarə edilməsində həll olunan problemlər (Çəki: 1)

- sifarişin qeyri-müəyyən olunması
  - nə qədər sifariş verilməlidir
  - hansı məhsulu anbarda saxlamaq lazımdır
  - hansı nəzarət sistemindən istifadə edilməlidir
  - nə vaxt sifariş verilməlidir
- 

Sual: Ehtiyatların idarə edilməsi – (Çəki: 1)

- menecmentin əsas funksiyası deyil
  - marketing kompleksinin elementidir
  - idarəetmənin əsas funksiyasıdır
  - reklam elementidir
  - istehsalın əsas funksiyasıdır
- 

Sual: Ehtiyatlar – (Çəki: 1)

- rəqabətin stimullaşdırılması elementidir
  - böyük həcmdə kapital tələb etmir
  - böyük həcmdə kapital tələb edir
  - işçi qüvvəsi tələb edir
  - reklam elementidir
- 

Sual: Ehtiyatların idarə edilməsi əsasən təsir edir ..... (Çəki: 1)

- nəqliyyat xidmətinə
  - təmir xidmətinə
  - istehsala
  - istehsalın yenidən silahlanmasına
  - elmə
- 

Sual: Ehtiyatların idarə edilməsi əsasən təsir edir ..... (Çəki: 1)

- təmir xidmətinə
  - nəqliyyat xidmətinə
  - marketingə
  - istehsalın yenidən silahlanmasına
  - tədrisə
- 

Sual: Ehtiyatların idarə edilməsi əsasən təsir edir ..... (Çəki: 1)

- istehsalın yenidən silahlanmasına
  - kənd təsərrüfatına
  - maliyyə
  - təmir xidmətinə
  - nəqliyyat xidmətinə
- 

Sual: Müəssisə istehsal proseslərinin idarə edilməsini həyata keçirir (Çəki: 1)

- dövrü olaraq
  - fasilələrlə
  - fasiləsiz fəaliyyəti təmin etmək məqsədi ilə
  - vasitəçilərin iş qrafikini dəqiqləşdirmək məqsədi ilə
  - mütəmadi
-

Sual: Ehtiyatların idarə edilməsi və onun optimallaşdırılması ..... məşğul olmağa imkan verir (Çəki: 1)

- digər biznes prosesləri ilə ziddiyyətli fikirlərin yaranmasıyla
  - digər biznes prosesləri ilə qismən ziddiyyətli fikirlərin yaranmasıyla
  - digər biznes prosesləri ilə qismən ziddiyyətli fikirlərin yaranmamasıyla
  - digər biznes prosesləri ilə ziddiyyətli fikirlərin yaranmasına baxmayaraq
  - digər biznes prosesləri ilə ziddiyyətli fikirlərin yaranmasına baxmayaraq
- 

Sual: Ehtiyatların idarə edilməsi və onun optimallaşdırılması ..... məşğul olmağa imkan verir (Çəki: 1)

- original variantların yaranmasına baxmayaraq
  - digər biznes prosesləri ilə qismən ziddiyyətli fikirlərin yaranmasıyla
  - dar ixtisaslaşdırılmış və geniş miqyaslı fəaliyyətlə
  - digər biznes prosesləri ilə ziddiyyətli fikirlərin yaranmasına baxmayaraq
  - digər biznes prosesləri ilə ziddiyyətli fikirlərin yaranmasıyla
- 

Sual: Lagistik fəaliyyətdən başqa mal-material ehtiyatlarının idarə edilməsi ola bilər (Çəki: 1)

- yalnız maliyyə cəhətdən
  - yalnız marketinq cəhətdən
  - maliyyə və marketinq cəhətdən
  - yalnız mədəni cəhətdən
  - menecmentdən
- 

Sual: Ehtiyatların optimal idarə edilməsində nəzərdə tutulan siyasətdir – (Çəki: 1)

- yalnız anbarda ehtiyatların optimallaşdırılması
  - təchizatın müəyyən cəhətlərinin əlaqələndirilməsi
  - ehtiyatların anbarda optimallaşdırılması deyil, həm də bütün cəhətlərin əlaqələndirilməsi
  - təchizatın bütün cəhətləri əlaqələndirilir
  - tranzit daşımaları əlaqələndirir
- 

Sual: Ehtiyatlar özündə əks etdirir (Çəki: 1)

- xammal və tamamlanmamış istehsalı
  - xammal və hazır məhsulları
  - xammal, tamamlanmamış istehsal və hazır məhsulları
  - tranzit daşımaları
  - hazır məhsulları və tamamlanmamış istehsalı
- 

Sual: Ehtiyatların yaradılmasında məqsədi – (Çəki: 1)

- xüsusi sahələrin yaradılması
  - müəyyən sahələrin təşkil edilməsi
  - müəyyən bufer yaradılması
  - mal partiyalarının böyüdülməsi
  - mövsümi ehtiyatın yaradılması
- 

Sual: İstehsal ehtiyatlarıdır – (Çəki: 1)

- texniki kütlənin məcmusu
- satılan texnikanın məcmusu
- istehsal kütləsinin məcmusu
- planlaşdırılmamış məhsul
- planlaşdırılmış məhsul

---

Sual: İstehsal ehtiyatları (Çəki: 1)

- texniki kütlənin məcmusu
  - satılan texnikanın məcmusu
  - istehsal prosesində istifadə üçün nəzərdə tutulan istehsal kütlələrinin məcmusu
  - rəqiblərin bazar üçün planlaşdırdığı məhsul
  - vaxtıkeçmiş məhsul
- 

Sual: İstehsal ehtiyatları (Çəki: 1)

- istehsalın fasiləsizliyini təmin etmək funksiyasını yerinə yetirmir
  - hər hansı bir funksiyanı yerinə yetirmir
  - geniş istehsal prosesinin fasiləsizliyini təmin etmək funksiyasını yerinə yetirir
  - istehsalın qaydaya salınması funksiyasını yerinə yetirir
  - anbar dövriyyəsinə yerinə yetirir
- 

Sual: Ehtiyatların idarə edilməsi nəzəriyyəsi ..... (Çəki: 1)

- anbar dövriyyəsinə yerinə yetirir
  - istehsal proseslərinin tənzimlənməsi metodlarını göstərir
  - ehtiyatların tənzimlənməsi məqsədi ilə özündə təhlil metodlarını birləşdirir
  - istehsalın əsaslı təhlilini göstərir
  - istehsal məqsədlərinin texniki təhlilini göstərir
- 

Sual: Adətən tələb hesab edilir – (Çəki: 1)

- nisbi kəmiyyət
  - daimi kəmiyyət
  - təsadüfi kəmiyyət
  - dəyişməz kəmiyyət
  - mütləq kəmiyyət
- 

Sual: Malların çatdırılması vaxtı ola bilər ..... (Çəki: 1)

- yalnız təsbit edilmiş müddətdə
  - yalnız təsadüfi müddətdə
  - təsbit edilmiş və ya təsadüfi müddətdə
  - təsbit edilməmiş və təsadüfi olmayan müddətdə
  - təsadüfi olmayan müddətdə
- 

Sual: Xammal ehtiyatı istehsalçıyı ..... ayırır (Çəki: 1)

- alıcılardan
  - işçilərdən
  - malgöndərənlərdən
  - mütəxəssislərdən
  - peşəkarlardan
- 

Sual: Hazır məhsul ehtiyatı istehsalçıyı ..... ayırır ..... (Çəki: 1)

- peşəkarlardan
  - işçilərdən
  - istehlakçılardan
  - mütəxəssislərdən
  - alıcılardan
-

Sual: Tamamlanmamış istehsal ehtiyatları istehsalçını ..... ayırır (Çəki: 1)

- mütəxəssislərdən
  - peşəkarlardan
  - istehsalın müxtəlif mərhələlərindən
  - alıcını malgöndərəndən
  - vasitəçilərdən
- 

Sual: Qeyri-müəyyənlikdən müdafiə (Çəki: 1)

- ehtiyatların yaradılmasının səbəblərindən biri deyil
  - ehtiyatların yaradılması səbəbinə aid deyil
  - ehtiyatların yaradılması səbəblərindən biridir
  - ehtiyatların yaradılmasının yeganə səbəbidir
  - tranzit daşımaların səbəbidir
- 

Sual: Qənaətli istehsalın və tədarükün uçotu (Çəki: 1)

- ehtiyatların yaradılması səbəbinə aid deyil
  - ehtiyatların yaradılmasının səbəblərindən biri deyil
  - ehtiyatların yaradılması səbəblərindən biridir
  - tranzit daşımaların səbəbidir
  - ehtiyatların yaradılmasının yeganə səbəbidir
- 

Sual: Tələbin və malgöndərmənin gözlənilən dəyişməsinin təmin edilməsi ..... (Çəki: 1)

- ehtiyatların yaradılmasının səbəblərindən biri deyil
  - tranzit daşımaların səbəbidir
  - ehtiyatların yaradılması səbəblərindən biridir
  - ehtiyatların yaradılmasının yeganə səbəbidir
  - ehtiyatların yaradılması səbəbinə aid deyil
- 

Sual: Malların daşınmasının uçotu ..... (Çəki: 1)

- ehtiyatların yaradılmasının səbəblərindən biri deyil
  - ehtiyatların yaradılması səbəbinə aid deyil
  - ehtiyatların yaradılması səbəblərindən biridir
  - ehtiyatların yaradılmasının yeganə səbəbidir
  - malların saxlanması səbəbidir
- 

Sual: İstehsalın yerləşməsi ..... (Çəki: 1)

- ehtiyatların səviyyəsinə təsir etmir
  - ehtiyatların səviyyəsinə qismən təsir edir
  - ehtiyatların səviyyəsinə təsir edir
  - əhəmiyyət kəsb etmir
  - ehtiyatların kəmiyyətinə təsir edir
- 

Sual: Malgətirənlərin seçilməsi ..... (Çəki: 1)

- vacibdir
  - ehtiyatların səviyyəsinə qismən təsir edir
  - ehtiyatların səviyyəsinə təsir edir
  - əhəmiyyət kəsb etmir
  - ehtiyatların səviyyəsinə təsir etmir
-

Sual: İstehsalın bir mərhələsindən digər mərhələsinə hərəkət edən ehtiyatlar bir müəssisə çərçivəsində təsnifləşdirilə bilər (Çəki: 1)

- qeyri-tranzit ehtiyatları
  - rəqiblərin ehtiyatları
  - tranzit ehtiyatları
  - vasitəçilərin ehtiyatları
  - istehsal ehtiyatları
- 

Sual: Elə məhsulları anbarda saxlamaq olar ki, o ..... (Çəki: 1)

- istehsal üçün problem yaratmır
  - həlli mümkün olmayan problemdir
  - elə problemdir ki, onun həlli vacibdir
  - həlli qeyri-mümkün olan problemdir
  - həlli əhəmiyyət kəsb etmir
- 

Sual: Nə qədər sifariş verilməlidir ki, o ..... (Çəki: 1)

- həlli qeyri-mümkün olan problemdir
  - həlli olmayan problem olsun
  - həlli vacib olan problemdir
  - istehsal üçün problem yaratmasın
  - həlli əhəmiyyət kəsb etmir
- 

Sual: Sifarişlər qəbul edilərkən bu, ..... (Çəki: 1)

- həlli qeyri-mümkün olan problemdir
  - həlli əhəmiyyət kəsb etmir
  - həlli vacib olan problemdir
  - həlli olmayan problem olsun
  - istehsal üçün problem yaratmasın
- 

Sual: Hansı nəzarət sistemindən istifadə edilməlidir ki, bu ..... (Çəki: 1)

- həlli əhəmiyyət kəsb etmir
  - həlli olmayan problem olsun
  - həlli vacib olan problemdir
  - həlli qeyri-mümkün olan problemdir
  - istehsal üçün problem yaratmasın
- 

Sual: Mal alışının predmeti ..... (Çəki: 1)

- xərclərin strukturuna aid deyil
  - xərclərin strukturunun yeganə növüdür
  - xərclərin struktur növlərindən biridir
  - xərclərin strukturuna qismən aiddir
  - gəlirin tərkibi
- 

Sual: Sifarişlərin tərtib olunması xərcləri – (Çəki: 1)

- xərclərin strukturuna aid deyil
- xərclərin strukturunun yeganə növüdür
- xərclərin struktur növlərindən biridir
- xərclərin strukturuna qismən aiddir
- dövriyyənin tərkibinə aiddir

Sual: Ehtiyatların saxlanması xərcləri – (Çəki: 1)

- istehsal xərclərinə aiddir
- xərclərin strukturunun yeganə növüdür
- xərclərin struktur növlərindən biridir
- xərclərin strukturuna qismən aiddir
- xərclərin strukturuna aid deyil

Sual: Ehtiyatlar olmadıqda xərclər ..... (Çəki: 1)

- xərclərin strukturuna aid deyil
- istehsal xərclərinə aiddir
- xərclərin struktur növlərindən biridir
- xərclərin strukturuna qismən aiddir
- xərclərin strukturunun yeganə növüdür

Sual: Ehtiyatlara çəkilən xərclərin strukturuna aiddir (Çəki: 1)

- istehsal xərcləri
- sifarişlərin tərtibatı xərcləri
- mal alışı predmetinin dəyəri
- ehtiyatların saxlanma xərcləri
- ehtiyatlar olmadıqda yaranan xərclər

Sual: Ehtiyatların saxlanma xərcləri (Çəki: 1)

- sığorta xərcləri
- anbar xərcləri
- ehtiyatlarda investisiyalaşdırılan kapitalın dəyəri
- vergi və sığorta
- ehtiyatların dəyərinin düşməsi


Sual: Sifarişlərin tərtibatına çəkilən xərclər (Çəki: 1)

- idarə xərcləri
- nəqliyyat xərcləri
- sifarişlərin tərtibatı üzrə çəkilən idarə xərcləri
- yüklərin qəbuluna çəkilən xərclər
- tədavül xərcləri

Sual: Mal alışı predmetinin dəyəri asılı ola bilər (Çəki: 1)

- gəlirin səviyyəsindən
- sifarişin ümumi dəyərindən
- bir sifariş üzrə mal alışı predmetinin miqdarından
- ilin dövrlərindən
- sifarişlərin yerləşdiyi ilin dövründən

## **BÖLMƏ: 0201**

Ad	0201
Suallardan	78
Maksimal faiz	78
Sualları qarışdırmaq	



Sual: Lagistik sistemlər əsas ...bloklardan ibarətdir (Çəki: 1)

- 5
  - 4
  - 3
  - 2
  - 6
- 

Sual: İstehsal proseslərində lagistik sistemlər aşağıdakı bloklardan ibarətdir (Çəki: 1)

- istehsal, satış
  - təchizat, satış
  - təchizat, istehsal, satış
  - təchizat, tənzimləmə, satış
  - satış, istehsal
- 

Sual: İstehsala lagistik yanaşmadır (Çəki: 1)

- istehsal xərclərin maksimum məbləği
  - istehsala sərf olunan xərclərin azaldılması
  - istehsal xərclərin minimum məbləği
  - xərclərin artırılması
  - xərclərin azaldılması
- 

Sual: Lagistik sistemlər bəzi xassələrlə xarakterizə olunur (Çəki: 1)

- sistem elementlərinin uyğunluğu
  - sistem elementlərinin qeyri-uyğunluğu
  - lagistik sisteminin elementlərinin qarşılıqlı əlaqəsi
  - sistemin bütün elementləri konkret olaraq bir-birilə bağlıdır
  - inteqral xassələr
- 

Sual: Sistemdə lagistik həlqələrin növündən asılı olaraq lagistik sistemlər bölünür (Çəki: 1)

- dəqiq və çevik lagistik sistemlər
  - eşelonlaşdırılmış və lagistik sistemlər
  - birbaşa təsərrüfat əlaqələri ilə lagistik sistemlər və çevik, eşelonlaşdırılmış sistemlər
  - passiv, eşelonlaşdırılmış və lagistik sistemlər
  - lagistik sistemlər
- 

Sual: Məhsul ehtiyatlarının saxlanması sərf olunan xərclər ... dəyərindən ibarətdir (Çəki: 1)

- avadanlığın və sifarişin yerinə yetirilməsi
  - ehtiyatların saxlanması və sifarişlərin toplanması
  - sifarişlərin yerinə yetirilməsi və ehtiyatların saxlanması
  - sifarişlərin yerinə yetirilməsi
  - ehtiyatların saxlanması
- 

Sual: Lagistik sistemlərin obyektləridir (Çəki: 1)

- dəmir yolu
- avtomobil yolu
- sənaye

- metro
  - topdan-satış təşkilatları
- 

Sual: Lagistik sistemlərdən kənarında fəaliyyət göstərən bütün obyektlər xarici mühitinə aiddir və ... (Çəki: 1)

- digər lagistik sistemlərə aid deyil
  - digər idarəetmə sistemlərinə aid deyil
  - digər lagistik sistemlərə aiddir
  - digər idarəetmə sistemlərinə aiddir
  - təchizat sisteminə aiddir
- 

Sual: İstehlakçılarla və malgöndərənlərlə idarəetmə əlaqələrinə lagistik yanaşma üçün ... aiddir (Çəki: 1)

- vahid lagistik həlqənin vahid sistemi
  - heç bir lagistik həlqə və ya sistem
  - vahid sistem, vahid lagistik həlqə və digər sahələrdən ayrı-ayrı müəssisələr
  - vahid lagistik həlqə sistemi
  - digər sahələrdən ayrı-ayrı müəssisələr
- 

Sual: Birbaşa təsərrüfat əlaqələrində lagistik sistemlərdir (Çəki: 1)

- yalnız «məhsul istehsalçıları – alıcılar»
  - yalnız «vasitəçi – alıcı»
  - «əmtəə istehsalçıları – alıcılar», «vasitəçi – alıcı»; belə əlaqələr sadə təşkilati əlaqə ilə xarakterizə olunur
  - «vasitəçi – alıcı»
  - «əmtəə istehsalçıları – alıcılar»
- 

Sual: Eşalonlaşdırılmış sistem lagistik əlaqələrlə xarakterizə olunur ... (Çəki: 1)

- orta ağırlıqda
  - ciddi çətinliklərlə
  - orta çətinliklə
  - orta yüngüllüklə
  - ağır çətinliklə
- 

Sual: Eşalonlaşdırılmış sistem o təşkilatlarda qəbul edilir ki, ... (Çəki: 1)

- vasitəçilərdən xammal və material alınarkən, öz məhsulunu göndərərəkən vasitəçidən istifadə edilmədikdə
  - başqasının məhsulunu apararkən vasitəçidən istifadə edildikdə
  - öz məhsulunu apararkən və ya xammal və materialı vasitəçidən alarkən vasitəçi iştirak etdikdə
  - vasitəçidən istifadə etməməklə
  - vasitəçinin iştirakı ilə
- 

Sual: Çevik lagistik sistemdir (Çəki: 1)

- birbaşa lagistik əlaqələr və orta ağırlıqlı əlaqələr olmadıqda
  - birbaşa sadə lagistik əlaqələr və qarışıq sistemlər olmadıqda
  - birbaşa sadə lagistik əlaqələr və qarışıq sistemlər olduqda
  - qarışıq sistemlər olduqda
  - orta ağırlıqlı əlaqələr olmadıqda
-

Sual: Çevik sistemlərdir (Çəki: 1)

- daha az yayıldıqda
  - təsadüfi qəbul edildikdə
  - daha çox yayıldıqda
  - qəbul edilmədikdə
  - qismən qəbul edildikdə
- 

Sual: Lagistik sistemdə mikro lagistik sistemdir (Çəki: 1)

- bir neçə təşkilata aid olan maddi ehtiyatların idarə edilməsi
  - bir müəssisəyə aid olan maddi ehtiyatların idarə edilməsi
  - bir müəssisəyə aid maddi ehtiyatların idarə edilməsi və mal axınlarına nəzarət edilməsi
  - mal axınlarına nəzarət edilməsi
  - maddi ehtiyatların idarə edilməsi
- 

Sual: İstehsal daxili lagistik sistemlərdir (Çəki: 1)

- istehsalın texnoloji tsiklindən kənarında
  - istehsal rayonu ərazisində
  - istehsalın texnoloji tsikli daxilində
  - sənaye rayonunun sərhədlərində
  - regiondan kənarında
- 

Sual: Məhsul ehtiyatlarının saxlanması xərcləri ibarətdir (Çəki: 1)

- yalnız sifarişin yerinə yetirilməsindən
  - ehtiyatların saxlanmasından
  - sifarişin yerinə yetirilməsindən, ehtiyatların saxlanmasından
  - xammaldan
  - materiallardan
- 

Sual: Məhsul ehtiyatlarının saxlanması dəyəri ibarətdir (Çəki: 1)

- bütün anbar xərclərindən
  - əlavə sığorta xərclərindən
  - məhsul ehtiyatlarına investisiya qoyuluşundan
  - əlavə anbar xərclərindən
  - məhsulun emalına əlavə xərclərdən
- 

Sual: Mal ehtiyatlarına lagistik xərclərdir (Çəki: 1)

- maddi köhnəlmə
  - əlavə sığorta xərcləri
  - mənəvi köhnəlmə və ehtiyatın keyfiyyətinin itirilməsi
  - anbar xərclərinin əlavə artırılması
  - emal xərclərinin əlavə artırılması
- 

Sual: Ehtiyatların saxlanması və formalaşmasına çəkilən xərclərdir (Çəki: 1)

- fiziki şəxslərin dövriyyə vəsaitlərinə çəkdiyi xərclər
  - müəssisənin dövriyyə vəsaitlərinin azaldılması ilə bağlı xərclər
  - müəssisənin məhsul ehtiyatlarına sərf etdiyi dövriyyə vəsaitləri ilə bağlı xərclər
  - dövriyyə vəsaitlərinin artırılması ilə
  - dövriyyə vəsaitlərinin azaldılması ilə
-

Sual: Ehtiyatların saxlanması və formalaşmasına çəkilən xərclərin bir hissəsidir (Çəki: 1)

- daimi xarakterli xərclər
  - dəyişən xərclər
  - şərti-daimi və dəyişən xərclərin bir hissəsi
  - yalnız şərti-daimi xərclər
  - yalnız şərti-dəyişən xərclər
- 

Sual: Tədarük xərcləridir (Çəki: 1)

- alıcıların seçilməsi
  - alıcıların qiymətləndirilməsi
  - alış üçün sərf olunan poçt-teleqraf və ezamiyyət xərcləri
  - anbarın taarif qiymətləri
  - təbii itkidən artıq olan xərclər
- 

Sual: Malların saxlanmasına çəkilən xərclərə aiddir (Çəki: 1)

- anbar xərcləri
  - qeyri-anbar xərcləri
  - anbar işçilərinin əmək haqqı
  - sığorta ödəmələri və vergilər
  - istehsal fondlarına ödəmələr
- 

Sual: Mal qıtlığından yaranan xərclər (Çəki: 1)

- belə xərclər yoxdur
  - belə xərclər bəzi hallarda olur
  - belə xərclər mövcuddur
  - müəssisə üçün sərfəlidir
  - izafi xərclər
- 

Sual: Mal qıtlığı ilə bağlı xərclərdir (Çəki: 1)

- satışın azalması ilə bağlı
  - alıcının itirilməsi ilə bağlı
  - satışın azalması ilə, sifarişin yerinə yetirilməməsi ilə və sifarişçinin itirilməsi ilə
  - maliyyənin olmaması ilə
  - maliyyə artıqlığı ilə
- 

Sual: Ehtiyatların saxlanmasına çəkilən xərclərin azaldılması üsulu (Çəki: 1)

- hər ehtiyata çəkilən vaxt itkisinin azaldılması
  - texnoloji proseslərin mərhələlərinin azaldılması
  - daimi xərclərin mal ehtiyatlarının saxlanmasına çəkilən xərclərlə optimal əlaqəsinin saxlanması
  - istehsal prosesi mərhələlərinin azaldılması
  - istehsal xərclərin artırılması
- 

Sual: Lagistik idarəetmənin geniş yayılmış təşkilat forması (Çəki: 1)

- idarəetmənin mərkəzləşdirilmiş sistemi
- idarəetmənin qeyri-mərkəzləşdirilmiş sistemi
- idarəetmənin matris sistemi
- idarəetmənin demokratik sistemi
- idarəetmənin bürokratik sistemi

---

Sual: Müəssisənin inkişaf strategiyasının hazırlanmasında xidmət funksiyalarından biridir (Çəki: 1)

- texniki-təmir
  - təhlükəsizlik
  - ləqistika
  - təsərrüfat bölmələrinin inzibatçılığı
  - istehsal-texniki
- 

Sual: Təşkilati və biznes proseslərinin yerinə yetirilməsində xidmət funksiyalarından biridir (Çəki: 1)

- təhlükəsizlik
  - texniki-təmir
  - ləqistika
  - təsərrüfat bölmələrinin inzibatçılığı
  - istehsal-texniki
- 

Sual: Təşkilati-texniki imkanların inkişaf etdirilməsində funksiyalarından biridir (Çəki: 1)

- istehsal-texniki
  - texniki-təmir
  - ləqistika
  - təsərrüfat bölmələrinin inzibatçılığı
  - təhlükəsizlik
- 

Sual: Normativ və metodik işlərin qəbuluna nəzarət xidmət funksiyalarından biridir (Çəki: 1)

- təhlükəsizlik
  - istehsal-texniki
  - ləqistika
  - ləqistika
  - texniki-təmir
- 

Sual: Ləqistik informasiya sistemlərinin inkişafı üçün tədbirlər xidmət funksiyalarından biridir (Çəki: 1)

- istehsal-texniki
  - texniki-təmir
  - ləqistika
  - təsərrüfat bölmələrinin inzibatçılığı
  - təhlükəsizlik
- 

Sual: Mal göndərilməsinin baza şərtlərindən və nəqliyyat şərtlərinin hazırlanması xidmət funksiyalarından biridir (Çəki: 1)

- təsərrüfat bölmələrinin inzibatçılığı
  - texniki-təmir
  - ləqistika
  - təhlükəsizlik
  - istehsal-texniki
- 

Sual: İxtisaslaşdırılmış firmanın – nəqliyyat, ekspeditor, sığorta və s. seçilməsi xidmət funksiyalarından biridir (Çəki: 1)

- istehsal-texniki
  - texniki-təmir
  - ləgistika
  - təsərrüfat bölmələrinin inzibatçılığı
  - təhlükəsizlik
- 

Sual: Köməkçi əməliyyatların seçilməsinin təşkili xidmət funksiyalarından biridir (Çəki: 1)

- təsərrüfat bölmələrinin inzibatçılığı
  - texniki-təmir
  - ləgistika
  - təhlükəsizlik
  - istehsal-texniki
- 

Sual: Maldaşınması üsulunun və optimal marşrutların seçilməsi xidmət funksiyalarından biridir (Çəki: 1)

- təsərrüfat bölmələrinin inzibatçılığı
  - texniki-təmir
  - ləgistika
  - nəqliyyat
  - istehsal-texniki
- 

Sual: Mal daşınmasında əlaqələndirmə işinin təşkili xidmət funksiyalarından biridir (Çəki: 1)

- nəqliyyat
  - texniki-təmir
  - ləgistika
  - təsərrüfat bölmələrinin inzibatçılığı
  - istehsal-texniki
- 

Sual: Nəqliyyat və malları müşayiət edən sənədlərin hazırlanması xidmət funksiyalarından biridir (Çəki: 1)

- istehsal-texniki
  - texniki-təmir
  - ləgistika
  - təsərrüfat bölmələrinin inzibatçılığı
  - nəqliyyat
- 

Sual: Gömrük və sığorta işlərinin təşkili xidmət funksiyalarından biridir (Çəki: 1)

- texniki-təmir
  - nəqliyyat
  - ləgistika
  - təsərrüfat bölmələrinin inzibatçılığı
  - istehsal-texniki
- 

Sual: Malların qəbul prosesinə nəzarət və qəbulun hazırlanması nəzarət funksiyalarından biridir (Çəki: 1)

- malların keyfiyyətə qəbulu
- lazımi miqdarda yükboşaldan postların olması
- informasiya texnologiyalarının köməyi ilə idarəetmə effektivliyinin yüksəldil-məsidir
- malların qəbulundan sifarişin verilməsinə qədər olan günlərin sayı
- malların miqdarca qəbulu

---

Sual: Malların qəbulu prosesinə nəzarətdir (Çəki: 1)

- mal qəbulu prosesində mal artıqlığı və əskik gəlmə olduqda
  - anbarda məhsul qəbulu zamanı sənədlərin doldurulması
  - malların miqdarca qəbul müddəti
  - sənədlərin saxlanma müddəti
  - malların keyfiyyətə qəbul müddəti
- 

Sual: Malların göndərilməsi prosesinin hazırlanması və nəzarət (Çəki: 1)

- saxlama yerindən malların seçilməsi prosesi
  - partiyalarla malların komplektləşdirilməsinə nəzarət
  - malların kəmiyyət və keyfiyyətə partiyalar üzrə yığılmasına nəzarət prosesi
  - malların qorunması
  - malların əskik gəlməsi və keyfiyyətsiz malların seçilməsinə nəzarət
- 

Sual: Malların göndərilməsi və nəzarət prosesi əhatə edir (Çəki: 1)

- sənədləşdirmə
  - malların qablaşdırılması
  - normativ sənədlər və yükün reqlamentə uyğun göndərilməsi
  - keyfiyyətə malların yoxlanması
  - məhsulların keyfiyyətinin termiki yoxlanması
- 

Sual: Mal göndərilməsi prosesinin hazırlanması və nəzarətidir (Çəki: 1)

- təchizatın idarə edilməsi effektivliyinin yüksəldilməsi
  - bütün istehsal prosesi
  - lazımi miqdarda mal göndərilməsi üçün postların olması, informasiya texnolo-giyasının köməyi ilə idarəetmə effektivliyinin yüksəldilməsi və sifarişin qəbul olunduğu andan malın göndərilməsi
  - əmək haqqının ödənilməsi
  - idarəetmənin səmərəliliyi
- 

Sual: Lagistik xidmətin öhdəliyinə aiddir (Çəki: 1)

- nəqliyyat növünün seçilməsi
  - yükləmə-boşaltma işinin səmərəli təşkili
  - biznes-proses üçün əməliyyatların ardıcılığının müəyyən edilməsi
  - post-terminalın qurulması
  - dispetçer işlərinin kompüterləşdirilməsi
- 

Sual: Lagistik xidmət nəzarət edir (Çəki: 1)

- təhlükəli yüklərin daşınmasına
  - təhlükəli yüklərin məhv edilməsi
  - təhlükəli yüklərin daşınmasında təhlükəsizliyə
  - malların göndərilməsi qaydalarına
  - narazılığın aradan qaldırılmasına
- 

Sual: Saxlama xidməti nəzarət edir (Çəki: 1)

- yalnız malların uçotuna
- yalnız malların yerləşdirilməsinə
- malların qəbuluna və onların saxlama yerində yerləşdirilməsinə

- yalnız malların qəbuluna
  - malların göndərilməsinə
- 

Sual: Mal göndərilməsində mütəxəssislər iştirak edir (Çəki: 1)

- anbardar
  - nəzarətçilər
  - növbə rəisi
  - dispetçerlər
  - yükləyicilər
- 

Sual: Nəzarətçilər qrupuna aiddir (Çəki: 1)

- əmtəəşünaslar
  - sürücülər
  - nəzarətçilər, laborantlar
  - sınaq xidməti
  - standartlar və nümunələr xidməti
- 

Sual: Qablaşdırma xidmətinin tərkibində çalışır (Çəki: 1)

- çilingər, yükləyicilər
  - rəssamlar, qablaşdırıcılar
  - qablaşdırıcılar, yükləyicilər, texnoloqlar
  - dizaynerlər, texnoloqlar
  - mühafizəçilər
- 

Sual: Ekspeditor xidmətidir (Çəki: 1)

- istehsalçı ilə anbar arasında vasitəçilik B) vasitəçi ilə istehsalçı arasındakı vasitəçilik
  - vasitəçi ilə istehsalçı arasındakı vasitəçilik
  - mal göndərənə anbar arasında vasitəçilik
  - broker fəaliyyəti
  - makler fəaliyyəti
- 

Sual: Ekspeditor xidməti işinin uğuru ... xidməti işçiləri ilə əməkdaşlıqdan asılıdır (Çəki: 1)

- ləqistika
  - tədarük
  - sifarişçi və mal göndərənə
  - anbar
  - sürücülərin
- 

Sual: Ekspeditor xidməti əməliyyatı arasında mühüm əhəmiyyət kəsb edir (Çəki: 1)

- malların qəbul olunması qrafikinə tərbi
  - markirovkanın yoxlanması
  - malların yüklənməsi üçün əlverişli vaxtın və yerin müəyyən edilməsi
  - mallar hazır olarkən qəbul komissiyasına məlumatın verilməsi
  - taraların, qablaşdırmanın yoxlanması
- 

Sual: Ekspeditor xidmətinin funksiyalarıdır (Çəki: 1)

- yükdaşımaların təşkili
- malların daşınması ilə bağlı işlərin əlaqələndirilməsi
- nəqliyyat-texnoloji marşrutların texniki-iqtisadi əsaslandırılması



- malların boşaldılması işinin təşkili
  - malların yüklənməsi işinin təşkili
- 

Sual: Daxil olan malların qəbulu üçün fəaliyyət göstərən komissiyanın vəzifəsi (Çəki: 1)

- şifahi sərəncamlar vermək
  - şifahi rəhbərlik etmək
  - müəssisə üzrə əmrlər vermək
  - şöbə rəislərinin işlərinə nəzarət
  - istehsal rəhbərlərinə sərəncam vermək
- 

Sual: Malları qəbul edən komissiyanın nümunəvi tərkibi (Çəki: 1)

- komissiya sədri
  - əmtəəşünaslar
  - malların çəkilməsi, bükülməsi və qablaşdırılması üzrə işçilər
  - keyfiyyət üzrə ekspertlər
  - sənədlərin işlənməsi ilə məşğul olan işçilər
- 

Sual: Malların qəbul komissiyasının sədri hazırlıq işlərini təşkil edir (Çəki: 1)

- malların qəbulu vaxtı keyfiyyət dəyişmələrini müəyyən etmək
  - malların analizi üçün avadanlıqları hazırlamaq
  - əlverişli vaxtda mütəxəssisləri dəvət etmək
  - malların qəbulu vaxtı kəmiyyət dəyişmələrini müəyyən etmək
  - malların qəbul müddətini müəyyən etmək
- 

Sual: Yükdəşimə xidməti müəssisələrdə təşkil edilir (Çəki: 1)

- sənaye
  - nəqliyyat
  - emal, ticarət və s.
  - tədarük
  - aqrar
- 

Sual: Yükdəşimə xidmətinin əsas funksiyalarındır (Çəki: 1)

- yükboşaltma işini müəyyən etmək
  - yükləmə texnologiyasını müəyyən etmək
  - yükləmə üçün lazım olan maşınların sayını müəyyən etmək
  - sənədlərin rəsmiləşdirilməsi
  - iş qrafikinə müəyyən edilməsi
- 

Sual: Yükdəşimə xidmətinin rəhbəri bilməlidir (Çəki: 1)

- metroloji işləri
  - yükləmə qaydalarını
  - yüklərin texniki xarakteristikasını
  - çəki cihazlarına texniki xidməti
  - texniki təhlükəsizlik qaydalarını
- 

Sual: Yükdəşimə qaydalarına aiddir (Çəki: 1)

- Yükdəşimə qaydalarına aiddir
- yolda yüklərin qorunması qaydaları
- istehsalla bağlı xoşagəlməz halların izlənməsi qaydaları haqqında təlimat

- nəqliyyat növləri
  - əmək məcəlləsinin əsasları
- 

Sual: Yükdəşimə xidmətinin rəhbəri (Çəki: 1)

- lazım olan nəqliyyat vasitələrinin müəyyən edilməsi və sifarişlərin verilməsi
  - malların istehlak xassələrini
  - yükdəşimə xidmətlərinə operativ nəzarətin həyata keçirilməsi
  - mütəxəssisləri digər strukturlardan dəvət etmək
  - yükləmə-boşaltma vasitələri üçün istehsal sahələrindən istifadə effektivliyini təmin etmək
- 

Sual: Lagistik menecment yüklə bağlı əsas amilləri bilməlidir (Çəki: 1)

- hava məlumatı
  - vaxt
  - hərəkət
  - say
  - boş sahə
- 

Sual: Yükləmə-boşaltma ərazisi təbii və süni işıqlandırmaya malik olmalıdır (Çəki: 1)

- 20 %-dən çox
  - 20 %
  - 10 %-dən çox
  - 20 %-dən az
  - 40 %
- 

Sual: Yüklərin yerləşdirilməsi üçün nəqliyyat vasitələri arasında məsafənin eni ən azı ... metr olmalıdır (Çəki: 1)

- 6
  - 4
  - 3
  - 2
  - 5
- 

Sual: Planlaşdırma və dispetçer işi üçün növbəti əməliyyat və proseslər yerinə yetirilməlidir (Çəki: 1)

- iş planı və qrafiklərin müəyyən edilməsi prinsiplərinin hazırlanması
  - dispetçer işinin keyfiyyətinin artırılması üçün kompüterləşdirmənin tətbiqi
  - əməliyyatların yerinə yetirilməsi ardıcılığının və biznes-proseslər üçün normativlərin hazırlanması
  - planlaşdırma işinin keyfiyyətinin artırılması üçün kompüterləşdirmənin tətbiqi
  - malların saxlanması və yerdəyişməsi üçün ən qısa marşrutların tapılması
- 

Sual: Dispetçer xidmətinin funksiyalarıdır (Çəki: 1)

- bölmələrin fəaliyyətinin operativ tənzimlənməsinin təşkili
  - malların qəbulu
  - bölmələrin materialla, avadanlıqla və yükləmə-boşaltma vasitələri ilə təmin edilməsi
  - yükləyən və yüklənən üzrə informasiyanın hazırlanması
  - işin həcmi icraçıları arasında bölüşdürülməsi
- 

Sual: İddia xidməti növbəti məsələləri həll edir (Çəki: 1)

- arbitrajlığı
  - iddia işlərinin və cavabların yoxlanmasının təşkili
  - malların keyfiyyət və kəmiyyət üzrə qəbulu zamanı aktların tərtibi
  - arbitraj qaydasında işlərin həlli qaydalarının təşkili
  - arbitraj qaydasında iddiaların ödənilməsinə nəzarətin təşkili
- 

Sual: Malgöndərilməsində təchizat özündə əks etdirir ..... (Çəki: 1)

- xammalı
  - materialları
  - komplektləşdiriciləri
  - nəqliyyatı
  - ehtiyat hissələri
- 

Sual: Məhsulların satışı nəqlətmədə əks etdirir ..... (Çəki: 1)

- məhsulu
  - nəqliyyat növünün seçilməsini
  - müqavilənin bağlanması
  - malgöndərənin seçilməsini
  - qablaşdırmanın seçilməsini
- 

Sual: İstehsaldaxili lagistik sistemlərin texnoloji dövrüdür ..... (Çəki: 1)

- satış
  - təchizat
  - istehsal
  - lagistika
  - konveyer
- 

Sual: Anbar xərcləridir (Çəki: 1)

- anbar sahəsinə görə ödəmələr
  - tədavül xərcləri
  - enerji təchizinə görə ödəmələr
  - su və kanalizasiya xərcləri
  - istilik xərcləri
- 

Sual: Lagistika xidməti əlaqələndirir (Çəki: 1)

- malların anbara daxil olmasını
  - malların anbardan yüklənib göndərilməsini
  - yükləmə-boşaltma əməliyyatlarının həyata keçirilməsini
  - dozirovkanı
  - malların anbarda qəbulu-ötürülməsi
- 

Sual: Lagistika xidməti sığortalanmasını təmin edir ..... (Çəki: 1)

- işçilərin
  - malların
  - avadanlıqların
  - xammalın
  - yüklərin
- 

Sual: Qablaşdırma xidməti növbəti məsələləri həll edir (Çəki: 1)

- malların dozirovkasını
  - markalanmaya texniki tələblərin müəyyən edilməsini
  - qablaşdırmaya texniki tələblərin müəyyən edilməsini
  - malların göndərilməsində yüklərin tamlığının qorunmasını
  - anbara yerləşdirmədə yüklərin tamlığının qorunmasını
- 

Sual: Ekspeditor xidməti malların ..... daşınmasını təmin edir (Çəki: 1)

- avtomobile
  - dəmir yolu ilə
  - aviasiya və poçt xidməti ilə
  - dəniz və çay nəqliyyatı ilə
  - eşalonla
- 

Sual: Ekspeditor xidməti ..... nəqliyyat vasitələrinin fraxt edilməsini təşkil edir (Çəki: 1)

- avtomobil
  - vaqon
  - dəniz və çay nəqliyyatı
  - franko
  - avianəqliyyat
- 

Sual: Ekspeditor xidməti təşkil edir (Çəki: 1)

- mal daşınmasının optimallaşdırılmasını
  - tələb olunmayan yüklərin reallaşmasını
  - yüklərin ünvana göndərilməsini
  - yüklərin axtarılıb tapılması ilə bağlı işləri
  - nəqliyyat vasitələrinin axtarılıb tapılması ilə bağlı işləri
- 

### **BÖLMƏ: 0301**

Ad	0301
Suallardan	45
Maksimal faiz	45
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	100 %

---

Sual: Maddi ehtiyatların yaradılmasında əsas səbəblərdir (Çəki: 1)

- mal alışına qənaət
  - gəlirin artırılması
  - malların göndərilməsi xərclərinin azaldılması
  - istehsal və satışa təminatın təmin edilməsi
  - mövsümi dəyişmələrdə istehsal və satışın tərəddüdlərinin uçotu
- 

Sual: Lagistik kanallarda (həlqələrdə) məhsulun yerinə görə ehtiyatları qrupa bölmək olar (Çəki: 1)

- maddi resursların ehtiyatı
- xammal
- başa çatmamış istehsal
- hazır məhsul

tara

---

Sual: Lagistik əməliyyatlara münasibətdə ehtiyatları qrupa bölmək olar (Çəki: 1)

- təchizatda ehtiyatlar
  - istehsal ehtiyatları
  - satış (ticarət) ehtiyatları
  - qeyri-istehsal ehtiyatları
  - nəqliyyat ehtiyatları
- 

Sual: Funksional baxımından ehtiyatları qruplara bölmək olar (Çəki: 1)

- cari ehtiyatlar
  - sığorta ehtiyatları
  - köhnə ehtiyatlar
  - mövsümi ehtiyatlar
  - yeni ehtiyatlar
- 

Sual: Təchizat ehtiyatlarıdır (Çəki: 1)

- resurslar və yolda olan mallar
  - maddi resurslar və lagistik kanalda olan mallar
  - maddi resurslar, lagistik kanalda olan mallar və istehsal prosesini davam etdirmək üçün ehtiyatlar
  - istehsal ehtiyatları
  - yolda olan mallar
- 

Sual: İstehsal ehtiyatlarıdır (Çəki: 1)

- xammal
  - materiallar
  - komplektləşdirici məlumatlar
  - nəqliyyat
  - taralar
- 

Sual: Ehtiyatların idarə edilməsinin həll etdiyi ən mühüm problemdir (Çəki: 1)

- istehsal nizam-intizamı
  - işə kimin qəbul edilməsi?
  - nə vaxt sifariş vermək lazımdır?
  - istehsal olunan məhsulun keyfiyyətini təkmilləşdirməli
  - sifarişin icrası
- 

Sual: İstehsal ehtiyatları bölünür (Çəki: 1)

- cari
  - sığorta
  - mövsümi və köhnə
  - hazırlıq
  - yolda olan
- 

Sual: İstehsal ehtiyatlarının səviyyəsinə təsir edir (Çəki: 1)

- müəssisənin maddi resursları
- qeri-maddi resurslar
- məhsul istehsalının dövrliliyi (fasiləsizliyi)

- anbarın xarakteristikası
  - istehsalın mövsümiyi və satışın mövsümiyi
- 

Sual: Satış ehtiyatları bölünür (Çəki: 1)

- ardıcıl
  - təminatlı
  - hazırlıqlı
  - köhnə
  - mövsümi
- 

Sual: Funksional baxımdan ehtiyatlar aşağıdakı növlərə bölünür (Çəki: 1)

- cari ehtiyatlar
  - dövri ehtiyatlar
  - sığorta ehtiyatları
  - hazırlıqlı ehtiyatlar
  - mövsümi ehtiyatlar
- 

Sual: Mal qıtlığının müxtəlif növləri fərqləndirilir (Çəki: 1)

- texnoloji, süni, texniki
  - təbii, texnoloji, sintetik
  - təbii, texnoloji, süni
  - təbii, normal, süni
  - təbii, yolverilən, gözlənilən
- 

Sual: Sadə ehtiyatlardır (Çəki: 1)

- istehlak üçün nəzərdə tutulan qeyri-material resurslar
  - istehsal üçün nəzərdə tutulan qeyri-material resurslar
  - istehsal istehlakı üçün nəzərdə tutulmuş maddi resursların müxtəlif növləri
  - istehlak üçün nəzərdə tutulan maddi resurslar
  - bütün maddi resurslar
- 

Sual: Adi ehtiyatların yaradılması üçün əsas şərtlər (Çəki: 1)

- satış həcmlərinin fərqli olması
  - malların daşınması vaxtının fərqli olması
  - istehsal və satış həcmlərinin fərqli olması
  - nəqliyyat xərclərinin azaldılması
  - ərazinin iqlim şəraiti
- 

Sual: İstehsal ehtiyatları əhatə edir (Çəki: 1)

- cari ehtiyatlar
  - hazırlıq ehtiyatı
  - sığorta və ya təminat ehtiyatları
  - təminat ehtiyatları
  - mal ehtiyatları
- 

Sual: Ehtiyatın hər bir növü ölçülə bilər (Çəki: 1)

- dəyər ölçüsü ilə
- gün hesabı ilə
- gün hesabı ilə dəyərin natural formasında

- yalnız dəyər ölçüsündə
  - yalnız gün hesabı ilə
- 

Sual: Mal-material ehtiyatlarının əsas növləridir (Çəki: 1)

- xammallar mallar – hansıki hazırlanma mərhələsindədir
  - xammal və xammal olmayan materiallar
  - xam materiallar mallar – hansıki hazırlanma mərhələsindədir hazır məhsullar
  - hazırlanma mərhələsində olan mallar
  - yalnız hazır mallar
- 

Sual: Lagistik sistemin bir sahəsindən digər sahəsinə hərəkət edən ehtiyatdır (Çəki: 1)

- «virtual»
  - cari
  - texnoloji
  - mövsümi
  - ləğv edilməyən
- 

Sual: İstehsalın orta statistik dövründə yaradılan ehtiyatdır (Çəki: 1)

- mövsümi
  - texnoloji
  - cari
  - «virtual»
  - ləğv edilməyən
- 

Sual: İstehsal istehlakı üçün nəzərdə tutulan ehtiyatdır (Çəki: 1)

- cari
  - texnoloji
  - istehsal
  - mövsümi
  - ləğv edilməyən
- 

Sual: İstehlakın fasiləsiz təmin edilməsi üçün nəzərdə tutulan və bölgü kanallarında olan ehtiyatdır (Çəki: 1)

- istehsal
  - texnoloji
  - mal
  - mövsümi
  - ləğv edilməyən
- 

Sual: «Virtual» ehtiyatdır (Çəki: 1)

- anbarlarda olan faktiki ehtiyatlar
  - topdan satış müəssisələrində olan ehtiyatlar
  - faktiki əsas anbarda olan və virtual mənbədə yerləşdirilən mal ehtiyatları
  - virtual satış nöqtəsində olan ehtiyatlar
  - əsas anbarda olan faktiki ehtiyatlar
- 

Sual: Hazırlıq (bufer) ehtiyatlarıdır (Çəki: 1)

- malın daşınması və istifadəsi zamanı əlavə hazırlığa ehtiyac olunmadıqda
- malın daşınması və istifadəsi zamanı əlavə hazırlığa ehtiyac olunduqda

- istehsala gətirilmə və istifadə zamanı əlavə hazırlıq tələb edən ehtiyatlar
  - daşınma zamanı əlavə xərc tələb edən ehtiyatlar
  - malın daşınması
- 

Sual: İstehsalın mövsümi xarakterindən asılı olaraq yaradılan ehtiyatdır (Çəki: 1)

- istehsal
  - texnoloji
  - mövsümi
  - ticarət
  - məhv edilən
- 

Sual: Hesabat dövrünün sonunda mal qalığı hesabına yaradılan ehtiyatdır (Çəki: 1)

- texnoloji
  - istehsal
  - keçid
  - ticarət
  - məhv edilən
- 

Sual: Reklam kompaniyası nəticəsində istehlakçı tələbinin yüksək səviyyədə ödənilməsi üçün yaradılan ehtiyatdır (Çəki: 1)

- ticarət
  - məhv edilən
  - reklam
  - istehsal
  - texnoloji
- 

Sual: Uzun dövrdə istifadə edilmədikdə mal ehtiyatı yararlılığını itirdikdə yaranan ehtiyatdır (Çəki: 1)

- mövsümi
  - texnoloji
  - məhv edilən
  - ticarət
  - istehsal
- 

Sual: Tələb ola bilər (Çəki: 1)

- yalnız asılı
  - yalnız sərbəst
  - asılı və sərbəst
  - silinmiş və ya silinməmiş
  - neytral
- 

Sual: Tələbdən asılı olaraq istifadə olunan mallardır (Çəki: 1)

- keyfiyyətli nümunələr
  - ehtiyat hissələrinin nümunələri
  - qovşaqlar və komplektləşdirici hissələr
  - keyfiyyətsiz detallar
  - son məhsulun nümunələri
- 

Sual: Ehtiyatların planlaşdırılması və nəzarət metodları müəyyən edir (Çəki: 1)



- ehtiyatların xarakteristikasını
  - işin xarakterini
  - bu ehtiyata olan tələbin xarakterini
  - təklifin xarakterini
  - istehlakın xarakterini
- 

Sual: Qovşaq və ehtiyat hissələrinə olan tələbin həcmi müəyyən edir (Çəki: 1)

- hazır məhsulların satışı
  - istehlakın xarakterini
  - hazır məhsulların istehsalını
  - zay məhsulu
  - satışı
- 

Sual: Əgər hər maşın üçün beş təkər lazım olursa, avtomobil partiyalarının istehsalı üçün lazım olan həcm müəyyən olunmalıdır. Məsələn, 200 maşın üçün tələb olunur (Çəki: 1)

- 800
  - 1200
  - 1000
  - 500
  - 1500
- 

Sual: Sərbəst tələbin predmetləridir (Çəki: 1)

- keyfiyyətsiz yarımfabrikatlar
  - qovşaq və komplektləşdirici hissələr
  - hazır məmulatlar, son məhsullar
  - zay qovşaq və komplektləşdirici hissələr
  - süni məmulatlar
- 

Sual: Tələbdə adətən iştirak edən elementdir (Çəki: 1)

- təsadüfi olmayan
  - münaqişə
  - təsadüfi
  - danışıqlar
  - fikir müxtəlifliyi
- 

Sual: Ehtiyatların idarə edilməsində sərbəst tələb mühüm rol oynayır (Çəki: 1)

- planlaşdırmada
  - strateji planlaşdırmada
  - proqnozlaşdırmada
  - taktiki planlaşdırmada
  - variasiyada
- 

Sual: Ehtiyatlar mal yeridilişinin ..... mərhələsində yaradılır (Çəki: 1)

- tədavül sferasından istehsal sferasına kimi olan
  - texnoloji zəncirin
  - istehsal sferasından tədavül sferasına kimi olan bütün
  - emal prosesinin
  - istehsal prosesində
-

Sual: İstehsal ehtiyatları prosesində ..... (Çəki: 1)

- istehsalçının malgöndərəndən asılılığı azalmır
  - istehsalçının rəqibdən asılılığı azalır
  - istehsalçının malgöndərəndən asılılığı azalır
  - istehsalçının rəqibdən asılılığı azalmır
  - istehsalçının bazardan asılılığı azalır
- 

Sual: Malgöndərənlərin ehtiyatı ..... üzrə ehtiyat növüdür (Çəki: 1)

- lagistik zəncirdə məhsulun yeri
  - funksional əhəmiyyət
  - lagistik sistemə nisbət
  - lagistik əməliyyata nisbət
  - tədavül sferasına nisbət
- 

Sual: İstehlakçıların ehtiyatı ..... üzrə ehtiyat növüdür (Çəki: 1)

- lagistik zəncirdə məhsulun yeri
  - funksional əhəmiyyət
  - lagistik sistemə nisbət
  - lagistik əməliyyata nisbət
  - struktur əhəmiyyət
- 

Sual: Ticarət vasitəçilərinin ehtiyatı ..... üzrə ehtiyat növüdür (Çəki: 1)

- lagistik zəncirdə məhsulun yeri
  - struktur əhəmiyyət
  - lagistik sistemə nisbət
  - lagistik əməliyyata nisbət
  - funksional əhəmiyyət
- 

Sual: Cari ehtiyatlar ..... üzrə ehtiyat növüdür (Çəki: 1)

- struktur əhəmiyyət
  - lagistik sistemə nisbət
  - funksional əhəmiyyət
  - lagistik əməliyyata nisbət
  - lagistik zəncirdə məhsulun yeri
- 

Sual: Sığorta ehtiyatları ..... üzrə ehtiyat növüdür (Çəki: 1)

- lagistik zəncirdə məhsulun yeri
  - lagistik sistemə nisbət
  - funksional əhəmiyyət
  - struktur əhəmiyyət
  - lagistik əməliyyata nisbət
- 

Sual: Hazırlıq ehtiyatları ..... ehtiyat növlərindən biridir (Çəki: 1)

- lagistik əməliyyata nisbət
  - lagistik sistemə nisbət
  - funksional əhəmiyyət
  - struktur əhəmiyyət
  - lagistik zəncirdə məhsulun yeri
-

Sual: Mövsümi ehtiyatlar ..... üzrə ehtiyat növlərindən biridir (Çəki: 1)

- ləgistik sistemə nisbət
  - ləgistik əməliyyata nisbət
  - funksional əhəmiyyət
  - ləgistik zəncirdə məhsulun yeri
  - struktur əhəmiyyət
- 

Sual: Hazır məhsulların hərəkəti ..... üzrə ehtiyat növüdür (Çəki: 1)

- struktur əhəmiyyət
  - ləgistik sistemə nisbət
  - funksional əhəmiyyət
  - ləgistik zəncirdə məhsulun yeri
  - ləgistik əməliyyata nisbət
- 

### **BÖLMƏ: 0401**

Ad	0401
Suallardan	78
Maksimal faiz	78
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	100 %

---

Sual: Müəssisədə ... həcmdə mal qrupu ehtiyatları yaradılmalıdır (Çəki: 1)

- 6
  - 4
  - 2
  - 3
  - 5
- 

Sual: Müəssisənin anbarında yaradılan ehtiyatların səbəblərini ... qrupa bölmək olar (Çəki: 1)

- 6
  - 2
  - 4
  - 3
  - 5
- 

Sual: Seriyalı ehtiyatların yaradılmasında yuvarlaq olmalıdır (Çəki: 1)

- sifarişdən az
  - sifariş olmayandan çox
  - sifarişdən çox
  - sifariş olmayandan az
  - sifariş qədər
- 

Sual: Seriyalı ehtiyatlarda məhdudiyyət qoyulan cəhətdir (Çəki: 1)

- keyfiyyət
- psixoloji
- kəmiyyət
- texniki

kimyəvi

---

Sual: Dövri ehtiyatlarda məhdudiyət qoyulan cəhətdir (Çəki: 1)

- kəmiyyət
  - psixoloji
  - müvəqqəti
  - texniki
  - keyfiyyət
- 

Sual: Müəyyən tezlikdə malların daşınması və istehsalı üçün yaradılan ehtiyatdır (Çəki: 1)

- seriyalı
  - seriyalı və dövri
  - dövri
  - yalnız seriyalı
  - daimi
- 

Sual: Maddi-texniki təchizatın forma və mənbələri müxtəlif olur (Çəki: 1)

- maddi resursların idarə edilməsi sisteminin formalaşması prosesinin çətinliyi
  - ekspeditorların işinin çətinliyi
  - maddi resursların idarə edilməsi sisteminin formalaşması və fəaliyyəti prinsiplərindən biri
  - menecerin işinin çətinliyi
  - fəaliyyət prinsipləri
- 

Sual: Mal göndərən müəssisələrin sərbəstliyi maddi və maliyyə resurslarından istifadəni xarakterizə edir (Çəki: 1)

- ekspeditorların işini çətinliyi
  - maddi resurslardan istifadə sisteminin formalaşması prosesini çətinləşdirir
  - maddi resursların idarə edilməsi sisteminin formalaşması və fəaliyyəti prinsiplərindən biri
  - menecerin işinin çətinliyi
  - fəaliyyət prinsipləri
- 

Sual: İstehsalın maddi resurslarla balanslaşdırılmasının uğurlu olması üçün özünü tənzimləmə prinsipindən istifadə (Çəki: 1)

- menecerin işinin çətinliyi
  - ekspeditorların işini çətinliyi
  - maddi resursların idarə edilməsi sisteminin formalaşması və fəaliyyəti prinsiplərindən biri
  - maddi resurslardan istifadə sisteminin formalaşması prosesini çətinləşdirir
  - fəaliyyət prinsipləri
- 

Sual: Maddi-texniki təchizat şöbəsinin funksiyasına aiddir (Çəki: 1)

- Maddi-texniki təchizat şöbəsinin funksiyasına aiddir
  - sifarişlərin təsdiq edilməsi
  - müəssisənin maddi-texniki resurslara olan ehtiyacının planlaşdırılması
  - müəssisənin maddi-texniki resurslara olan ehtiyacının təsdiq edilməsi
  - resursların toplanması
- 

Sual: Maddi-texniki təchizat şöbəsinin funksiyasına aiddir (Çəki: 1)

- Maddi-texniki təchizat şöbəsinin funksiyasına aiddir
- sifarişlərin təsdiq edilməsi

- ehtiyacın spesifikasiyasından asılı olaraq maddi-texniki resurslara sifarişlərin tərtib edilməsi
  - alışın maliyyələşdirilməsi
  - satışın stimullaşdırılması
- 

Sual: Maddi-texniki təchizat şöbəsinin funksiyasına aiddir (Çəki: 1)

- sifarişlərin təsdiq edilməsi
  - müəssisənin maddi-texniki resurslara olan ehtiyacının təsdiq edilməsi
  - təchizat planlarının reallaşdırılması üçün operativ fəaliyyətin həyata keçirilməsi
  - alışın maliyyələşdirilməsi
  - satışın stimullaşdırılması
- 

Sual: Maddi-texniki təchizat şöbəsinin funksiyasına aiddir (Çəki: 1)

- alışın maliyyələşdirilməsi
  - sifarişlərin təsdiq edilməsi
  - maddi resursların qəbula hazırlanması, saxlanması, yerləşdirilməsi, qəbulu və sexlər arasında bölüşdürülməsi
  - müəssisənin maddi-texniki resurslara olan ehtiyacının təsdiq edilməsi
  - satışın stimullaşdırılması
- 

Sual: Maddi-texniki təchizat şöbəsinin funksiyasına aiddir (Çəki: 1)

- müəssisənin maddi-texniki resurslara olan ehtiyacının təsdiq edilməsi
  - sifarişlərin təsdiq edilməsi
  - müəssisənin plan-iqtisadiyyat, maliyyə və texniki şöbələri ilə razılaşdırılmış şəkildə mal ehtiyatı normalarının diferensiallaşdırılması
  - alışın maliyyələşdirilməsi
  - satışın stimullaşdırılması
- 

Sual: Maddi-texniki təchizat şöbəsinin funksiyasına aiddir (Çəki: 1)

- sifarişlərin təsdiq edilməsi
  - müəssisənin maddi-texniki resurslara olan ehtiyacının təsdiq edilməsi
  - texniki-təşkilati tədbirlərin hazırlanmasında iştirak
  - alışın maliyyələşdirilməsi
  - satışın stimullaşdırılması
- 

Sual: Maddi-texniki təchizat şöbəsinin funksiyasına aiddir (Çəki: 1)

- satışın stimullaşdırılması
  - sifarişlərin təsdiq edilməsi
  - maddi-texniki resursların sexlər arasında bölüşdürülməsinə nəzarətin təşkili
  - alışın maliyyələşdirilməsi
  - müəssisənin maddi-texniki resurslara olan ehtiyacının təsdiq edilməsi
- 

Sual: Maddi-texniki təchizat şöbəsinin funksiyasına aiddir (Çəki: 1)

- alışın maliyyələşdirilməsi
  - sifarişlərin təsdiq edilməsi
  - müəssisəyə maddi-texniki resursların qəbulunun operativ uçotunun aparılması
  - müəssisənin maddi-texniki resurslara olan ehtiyacının təsdiq edilməsi
  - satışın stimullaşdırılması
- 

Sual: Maddi-texniki təchizat şöbəsinin təchizat quruluşu ... tiptən asılıdır (Çəki: 1)

- məhsul
  - mal
  - istehsal
  - texniki
  - avadanlıq
- 

Sual: Maddi-texniki təchizat şöbəsinin təchizat quruluşu ... asılıdır (Çəki: 1)

- avadanlıq
  - mal
  - istehsalın miqyasından
  - texniki
  - məhsul
- 

Sual: Maddi-texniki təchizat şöbəsinin təchizat quruluşu ... asılıdır (Çəki: 1)

- texniki
  - mal
  - istifadə olunan xammal və materialların nomenklaturasından
  - məhsul
  - avadanlıq
- 

Sual: Maddi-texniki təchizat şöbəsinin təchizat quruluşu ... asılıdır (Çəki: 1)

- mal
  - məhsul
  - malgöndərənlərin kooperasiya səviyyəsindən
  - texniki
  - avadanlıq
- 

Sual: Maddi-texniki təchizat şöbəsinin təchizat quruluşu ... asılıdır (Çəki: 1)

- texniki
  - mal
  - müəssisənin təchizat formasından
  - məhsul
  - avadanlıq
- 

Sual: Baş müəssisənin istehsal birliyində (Çəki: 1)

- mərkəzləşdirilmiş təchizat xidməti olmur
  - təchizat xidmətində səyyarə işləri olmur
  - təchizat xidmətində mərkəzləşdirilmiş fəaliyyət olur
  - təchizat xidmətində sığorta xidməti olmur
  - təchizat xidməti olur
- 

Sual: Maddi-texniki təchizat xidmətinin tərkibində olur (Çəki: 1)

- layihə qrupu
  - mühəndis texnoloq
  - plan-iqtisadiyyat qrupu
  - istehsal laboratoriyası
  - sınaq laboratoriyası
- 

Sual: Maddi-texniki təchizat xidmətinin tərkibində olur (Çəki: 1)

- laboratoriya
  - mühəndis-texnoloq
  - materialların növündən asılı olaraq maddi qruplar
  - xüsusi istehsal laboratoriyaları
  - layihə qrupu
- 

Sual: Maddi-texniki təchizat xidmətinin tərkibində olur (Çəki: 1)

- xüsusi istehsal laboratoriyaları
  - mühəndis-texnoloq
  - dispetçer qrupu
  - laboratoriya
  - layihə qrupu
- 

Sual: Maddi-texniki təchizat xidmətinin tərkibində olur (Çəki: 1)

- mühəndis-texnoloq
  - xüsusi istehsal laboratoriyaları
  - mal anbarları
  - layihə qrupu
  - mühəndis qrupları
- 

Sual: Müəssisədə maddi-texniki təchizatın idarə edilməsi tapşırıılır (Çəki: 1)

- baş dispetçerə
  - baş mühəndisə
  - müdir müavininə
  - baş texnoloqa
  - istehsal şöbəsinin rəisinə
- 

Sual: . Maddi-texniki resurslara sifarişlərin sayı, tələb və təhlili müəyyən edir (Çəki: 1)

- satış şöbəsi
  - təchizat və satış şöbəsi
  - təchizat şöbəsi
  - plan və təchizat şöbəsi
  - keyfiyyətə nəzarət şöbəsi
- 

Sual: Təchizatın forma və metodunu müəyyən edir (Çəki: 1)

- plan və təchizat şöbəsi
  - təchizat və satış şöbəsi
  - təchizat şöbəsi
  - satış şöbəsi
  - keyfiyyətə nəzarət şöbəsi
- 

Sual: Maddi resursları göndərənləri müəyyən edir (Çəki: 1)

- plan və təchizat şöbəsi
  - təchizat və satış şöbəsi
  - təchizat şöbəsi
  - keyfiyyətə nəzarət şöbəsi
  - satış şöbəsi
- 

Sual: Sifariş olunan ehtiyatları, mal göndərənlərlə müqavilələri və qiyməti razılaşıdırır (Çəki: 1)

- t chizat v  satıř ř b si
  - keyfiyy t  n zar t ř b si
  - t chizat ř b si
  - plan v  t chizat ř b si
  - satıř ř b si
- 

Sual: Ehtiyatların g nd rilm  m dd tini, k miyy t v  keyfiyy t  n zar ti t řkil edir ( aki: 1)

- satıř ř b si
  - t chizat v  satıř ř b si
  - t chizat ř b si
  - plan v  t chizat ř b si
  - keyfiyy t  n zar t ř b si
- 

Sual: M  ssis nin anbarında resursların yerl řm sini t řkil edir ( aki: 1)

- plan v  t chizat ř b si
  - t chizat v  satıř ř b si
  - t chizat ř b si
  - satıř ř b si
  - keyfiyy t  n zar t ř b si
- 

Sual: Lazım olan maddi resursların n v n , istehsal-t s rr fat f aliyy tinin t min olunması  c n prosesi m  yy n edir ( aki: 1)

- hazır m hsulun satıřı
  - reklam
  - maddi-texniki t chizatın planlařdırılması
  - istehsalda m hsulun  ıkarılması
  - keyfiyy t  n zar t
- 

Sual: Maddi resurslara olan ehtiyacı v  istehsal proqramlarının yerinə yetirilməsi  c n resursların h cmini m  yy n ed n prosesdir ( aki: 1)

- keyfiyy t  n zar t
  - reklam
  - maddi-texniki t chizatın planlařdırılması
  - istehsalda m hsulun  ıkarılması
  - hazır m hsulun satıřı
- 

Sual: Maddi resurslara t l b v  resursların daxilolma m dd tini m  yy n ed n prosesdir ( aki: 1)

- istehsalda m hsulun  ıkarılması
  - reklam
  - maddi-texniki t chizatın planlařdırılması
  - hazır m hsulun satıřı
  - keyfiyy t  n zar t
- 

Sual: Mal g nd r nl rin v  onların imkanlarının m  yy n edilməsi prosesidir ( aki: 1)

- keyfiyy t  n zar t
- reklam
- maddi-texniki t chizatın planlařdırılması
- istehsalda m hsulun  ıkarılması
- hazır m hsulun satıřı



---

Sual: Maddi resursların saxlanması üçün anbar sahəsinin müəyyən edilməsi prosesidir (Çəki: 1)

- istehsalda məhsulun çıxarılması
  - reklam
  - maddi-texniki təchizatın planlaşdırılması
  - hazır məhsulun satışı
  - keyfiyyətə nəzarət
- 

Sual: Maddi-texniki təchizata xərclərin müəyyən edilməsi prosesidir (Çəki: 1)

- keyfiyyətə nəzarət
  - reklam
  - maddi-texniki təchizatın planlaşdırılması
  - hazır məhsulun satışı
  - istehsalda məhsulun çıxarılması
- 

Sual: Bəzi maddi-resurslarla müəssisənin istehsal imkanlarının müəyyən edilməsi prosesidir (Çəki: 1)

- istehsalda məhsulun çıxarılması
  - hazır məhsulun satışı
  - maddi-texniki təchizatın planlaşdırılması
  - reklam
  - keyfiyyətə nəzarət
- 

Sual: Maddi resurslara sifarişlərin müəyyən edilməsi metod və metodikası asılıdır (Çəki: 1)

- istehlakçıların istəyindən
  - mal göndərənlərin istəyindən
  - müəssisənin profilindən
  - mal göndərənlərin qərarından
  - arbitrajın qərarından
- 

Sual: Maddi resurslara sifarişlərin müəyyən edilməsi metod və metodikası asılıdır (Çəki: 1)

- arbitrajın qərarından
  - mal göndərənlərin istəyindən
  - sifarişçinin imkanlarından
  - istehlakçıların istəyindən
  - mal göndərənlərin qərarından
- 

Sual: Maddi resurslara sifarişlərin müəyyən edilməsi metod və metodikası asılıdır (Çəki: 1)

- mal göndərənlərin qərarından
  - mal göndərənlərin istəyindən
  - istehsal olunan məhsulun növündən
  - arbitrajın qərarından
  - istehlakçıların istəyindən
- 

Sual: Maddi resurslara sifarişlərin müəyyən edilməsi metod və metodikası asılıdır (Çəki: 1)

- istehlakçıların istəyindən
- mal göndərənlərin istəyindən
- müəssisənin anbarlarının növündən və sayından

- mal göndərənlərin qərarından
  - arbitrajın qərarından
- 

Sual: Maddi resurslara sifarişlərin müəyyən edilməsi metod və metodikası asılıdır (Çəki: 1)

- mal göndərənlərin qərarından
  - arbitrajın qərarından
  - ehtiyatların durumuna görə nəzarət sistemindən
  - istehlakçıların istəyindən
  - mal göndərənlərin istəyindən
- 

Sual: Bəzən təchizat forma və metodlarından istifadə olunur (Çəki: 1)

- maddi resurslara nəzarət
  - maddi-resursların təmizlənməsi
  - maddi resursların bir partiyada alınması və böyük həcmdə malların göndərilməsi
  - maddi resursların ədədlə alınması
  - maddi resursların keyfiyyət üzrə qəbulu
- 

Sual: Bəzən təchizat forma və metodlarından istifadə olunur (Çəki: 1)

- maddi resursların keyfiyyət üzrə qəbulu
  - maddi-resursların təmizlənməsi
  - xırda partiyalarla ardıcıl olaraq malların alınması
  - maddi resurslara nəzarət
  - maddi resursların ədədlə alınması
- 

Sual: Bəzən təchizat forma və metodlarından istifadə olunur (Çəki: 1)

- maddi resursların keyfiyyət üzrə qəbulu
  - maddi-resursların təmizlənməsi
  - qiymət komissiyasının müəyyən etdiyi qiymətlə gündəlik malların alınması
  - maddi resurslara nəzarət
  - maddi resursların ədədlə alınması
- 

Sual: Bəzən təchizat forma və metodlarından istifadə olunur (Çəki: 1)

- maddi resursların ədədlə alınması
  - maddi resurslara nəzarət
  - lazımi miqdarda malların alınması
  - maddi resursların keyfiyyət üzrə qəbulu
  - maddi-resursların təmizlənməsi
- 

Sual: Potensial alıcılarda təklifin alınması və qiymətləndirilməsi təşkil olunur (Çəki: 1)

- yalnız rəqabətli mallarla
  - yazılı razılaşma ilə
  - rəqabətli mallarla və razılaşma ilə
  - istehlakla
  - xarici müşahidəçilərlə
- 

Sual: Alıcılar və istehlakçılar arasında şifahi danışıqlar ... üsulla təşkil olunur (Çəki: 1)

- 4
- 3
- 2

- 5
  - 6
- 

Sual: Danışıqlar prosesində təşəbbüsçü kimi iştirak edir (Çəki: 1)

- mal istehlakçıları
  - ekspertlər
  - mal göndərənlər
  - auditorlar
  - təftişçilər
- 

Sual: Danışıqlarda təşəbbüsçü kimi iştirak edə bilər (Çəki: 1)

- təftişçilər
  - auditorlar
  - alıcılar
  - ekspertlər
  - mal istehlakçıları
- 

Sual: Təklifin qiymətləndirilməsi potensial alıcılarla aparıla bilər (Çəki: 1)

- vahid üsulla
  - nümunə və səhv metodu ilə
  - müxtəlif üsullarla
  - dolaylı üsullarla
  - müşahidə metodu ilə
- 

Sual: Alıcıların müəyyən edilməsinin əsas meyarıdır (Çəki: 1)

- yalnız mal və xidmətlərin müəyyən edilməsində qiymət metodu
  - xidmətin keyfiyyəti
  - mal və xidmətlərin müəyyən edilməsində qiymət metodu, xidmətin keyfiyyəti
  - həcm
  - miqdar
- 

Sual: Mal-material ehtiyatlarının dövrəliliyi düsturla müəyyən edilir (Çəki: 1)

- $OTMZ = SRP + UZ$
  - $OTMZ = SRP - UZ$
  - $OTMZ = CRP / UZ$
  - $SRP = OTMZ / UZ$
  - $UZ = SRP / OTMZ$
- 

Sual: Ehtiyatların saxlanma müddətini müəyyən edir (Çəki: 1)

- $SXZ = P + OTMZ$
  - $SXZ = P - OTMZ$
  - $SXZ = P / OTMZ$
  - $P = SXZ / OTMZ$
  - $OTMZ = P / SXZ$
- 

Sual: Ehtiyatların idarə edilməsinin məqsədidir (Çəki: 1)

- səmərəli reklam
- münaqişələri tənzimləmək
- istehlakçılara xidmət etmək

- istehsal güclərini yükləmək
  - rəqiblərə xidmət etmək
- 

Sual: Ehtiyatların idarə edilməsinin məqsədidir (Çəki: 1)

- istehsal güclərini yükləmək
  - münaqişələri tənzimləmək
  - ehtiyatların minimum yerləşdirilməsi
  - rəqiblərə xidmət etmək
  - səmərəli reklam
- 

Sual: Ehtiyatların idarə edilməsinin məqsədidir (Çəki: 1)

- münaqişələri tənzimləmək
  - rəqiblərə xidmət etmək
  - təşkilati işlərin maksimum effektivliyi
  - səmərəli reklam
  - istehsal güclərini yükləmək
- 

Sual: İqtisadi strategiyanın işlənməsi fəaliyyətin ümumi istiqamətini müəyyən etməklə tamamlanır (Çəki: 1)

- rəqibləri
  - emiqrantları
  - müəssisənin
  - tərcüməçiləri
  - münşifləri
- 

Sual: Strategiyanın işlənməsi prosesdir (Çəki: 1)

- qısamüddətə, əməktutumlu
  - uzunmüddətə, asan
  - uzunmüddətə və əməktutumlu
  - tamamlanan
  - qısamüddətə və asan
- 

Sual: .Karlov istənilən firma və müəssisənin strategiyasını müəyyən edərkən müəssisənin xüsusiyyətindən asılı olaraq əsas ... amil müəyyən etmişdir (Çəki: 1)

- 6
  - 7
  - 9
  - 8
  - 5
- 

Sual: Firmanın istehsal resursları bazarı ilə fəaliyyət strategiyasında qarşılıqlı əlaqələr özündə əks etdirir (Çəki: 1)

- məhsul satışı üçün effektiv prinsiplərin seçilməsi
  - effektiv satış formaları və təlimatların seçilməsi
  - ehtiyatların effektiv bölünməsində səmərəli prinsiplərin seçilməsi
  - sənədlərin sürətli işlənməsi
  - sənədlərin saxlanması
-

Sual: Firmanın istehsal resursları bazarı ilə qarşılıqlı əlaqələrinin seçilməsi strategiyasıdır (Çəki: 1)

- məhsulun effektiv satılması
  - istehsalda çalışanlar üçün təlimatların işlənməsi
  - istehsal resursları göndərənlərin daha məqsədyönlüsünün seçilməsi
  - keyfiyyət üzrə standartların işlənməsi
  - sənədlərin sürətli işlənməsi
- 

Sual: Xərclərin azaldılması strategiyalarının işlənməsində məqsədyönlü reqlamentin seçilməsi (Çəki: 1)

- mal göndərilməsi üzrə iclasın keçirilməsi
  - təchizat şöbəsi işçilərinin yığıncağı
  - hüquqi müqavilələrin hazırlanması və bağlanması prosesinin həyata keçirilməsi
  - torqların keçirilməsi
  - hərracın keçirilməsi
- 

Sual: Xərclərin azaldılması strategiyalarının işlənməsində məqsədyönlü reqlamentin seçilməsi (Çəki: 1)

- hərracın keçirilməsi
  - torqların keçirilməsi
  - özünü doğrultmayan əməkdaşların bahalı məzuniyyətlərinin azaldılması
  - təchizat şöbəsi işçilərinin yığıncağı
  - mal göndərilməsi üzrə iclasın keçirilməsi
- 

Sual: İstehsal ehtiyatlarının formalaşması sistemi (Çəki: 1)

- alt sistemdir
  - ola bilməz
  - mövcuddur
  - formalaşır
  - formalaşmır
- 

Sual: Mal ehtiyatlarının formalaşması sistemi (Çəki: 1)

- formalaşmır
  - ola bilməz
  - mövcuddur
  - formalaşır
  - alt sistemdir
- 

Sual: Mal və istehsal ehtiyatlarının formalaşması sistemi (Çəki: 1)

- ola bilməz
  - formalaşır
  - mövcuddur
  - alt sistemdir
  - formalaşmır
- 

Sual: Mal və istehsal ehtiyatlarının formalaşması mexanizmi (Çəki: 1)

- formalaşmır
- ola bilməz
- mövcuddur
- formalaşır

alt sistemdir

---

Sual: İstehsal ehtiyatlarının formalaşması mexanizmi (Çəki: 1)

- ola bilməz  
 formalaşır  
 mövcuddur  
 alt sistemdir  
 formalaşmır
- 

Sual: Mal ehtiyatlarının formalaşması mexanizmi (Çəki: 1)

- formalaşır  
 ola bilməz  
 mövcuddur  
 alt sistemdir  
 formalaşmır
- 

Sual: Ehtiyatların həcminə təsir edən amillər (Çəki: 1)

- yoxdur  
 müəyyən qədər var  
 vardır  
 ola bilər  
 ola bilməz
- 

Sual: Təchizatın forma və metodlarının müəyyən edilməsi (Çəki: 1)

- mümkün deyil  
 müəyyən qədər mümkündür  
 mümkündür  
 bəzi hallarda mümkündür  
 xarakterik deyil
- 

Sual: Ehtiyatların ölçüsünü müəyyən edən amillər və şərtlər (Çəki: 1)

- özünəməxsus deyil  
 xarakterik deyil  
 özünəməxsusdur  
 yoxdur  
 mümkündür
- 

Sual: Malların partiyalarla hazırlanması, təchizatı və yüklərin göndərilməsi sxemi, aşağı partiyalarla malların istehlakında göndərilmə-yığım-istehlak sxemində ..... (Çəki: 1)

- uyğun gəlir  
 cavab vermir  
 uyğun gəlir  
 əsasən hesablanır  
 əsasən hesablanmır
- 

### **BÖLMƏ: 0501**

Ad	0501
Suallardan	48
Maksimal faiz	48



Sual: Ehtiyat normasıdır (Çəki: 1)

- xammal və komplektləşdirici materialların minimum həddi
- xammal və komplektləşdirici materialların maksimum həddi
- xammal və komplektləşdirici materialların minimum həddinin hesablanması
- xammal və komplektləşdirici materialların maksimum həddinin hesablanması
- komplektləşdirici materiallar

Sual: Əgər ehtiyatların idarə edilməsi sahəsində qarşıya qoyulan məsələ kifayət qədər çətindirsə, onda istifadə oluna bilər (Çəki: 1)

- geniş mexanizmdən
- müəssisənin bir mütəxəssisin təcrübəsindən
- bir və bir neçə mütəxəssisin təcrübəsindən
- müxtəlif mexanizmlərdən
- ekspeditorun təcrübəsindən

Sual: Seçilmiş qruplar üçün ehtiyatlar ayrıca hesablanmalıdır (Çəki: 1)

- sığorta
- cari
- mövsümi ehtiyatlar
- gündəlik
- bu qrupun elementləri

Sual: Mal və məhsullara tələb hər şeydən əvvəl əks etdirir (Çəki: 1)

- təsadüfi olmayan prosesi
- texnoloji prosesi
- təsadüfi prosesi
- qeyri-texniki prosesi
- qeyri-qanuni prosesi

Sual: Əvvəlki dövrlərlə müqayisədə ekstrapolyasiya metodu əsasında ehtiyatların həcmi düsturla müəyyən edilir (Çəki: 1)

- $Y_5 = 0,5 (2Y_4 + Y_3 + Y_1)$
- $Y_5 = 5 (2Y_4 + Y_3 - Y_1)$
- $Y_5 = 0,5 (2Y_4 + Y_3 - Y_1)$
- $Y_5 = 2 (2Y_4 + Y_3 - Y_1)$
- $Y_5 = 0,2 (2Y_4 + Y_3 - Y_1)$

Sual: Altıncı dövr üçün ehtiyatların səviyyəsini proqnozlaşdırmaq üçün düsturdan istifadə olunur (Çəki: 1)

- $Y_6 = 5 (2Y_5 + Y_4 - Y_2)$
- $Y_6 = 0,5 (2Y_5 + Y_4 + Y_2)$
- $Y_6 = 0,5 (2Y_5 + Y_4 - Y_2)$
- $Y_6 = 0,2 (2Y_5 + Y_4 - Y_2)$
- $Y_6 = 2 (2Y_5 + Y_4 - Y_2)$

Sual: İstehsal ehtiyatlarının idarə edilməsi funksiyası sıx surətdə bağlıdır (Çəki: 1)

- emalla
  - satışla
  - müəssisədə ehtiyatın normalaşdırılması ilə
  - təchizatla
  - reklamlarla
- 

Sual: İstehsal ehtiyatlarının miqdarı istehsal prosesində növbəti istifadə anına qədər adlanır (Çəki: 1)

- müvəqqəti
  - dəyişən
  - statik
  - artan
  - azalan
- 

Sual: İstehsal ehtiyatlarının ümumi miqdarı düsturla müəyyən edilir (Çəki: 1)

- $iE = TZ + Z_{po} - Z_{st}$
  - $iE = TZ - Z_{po} + Z_{st}$
  - $iE = TZ + Z_{po} + Z_{st}$
  - $iE = TZ - Z_{po} - Z_{st}$
  - $iE = TZ + Z_{po} + İst$
- 

Sual: Sığorta ehtiyatlarının həcmi cari ehtiyatların ...%-i qədər olmalıdır (Çəki: 1)

- 10-20
  - 20-30
  - 50-100
  - 40-50
  - 50-80
- 

Sual: Hazırlıq ehtiyatlarının həcmi ... gün qəbul edilmişdir (Çəki: 1)

- 3
  - 5
  - 1-2
  - 6
  - 7
- 

Sual: İstehsal ehtiyatlarının öyrənilməsi normalaşdırılan və normalaşdırılma-yan ehtiyatlara bölünməklə məlumat əsasında tapılır (Çəki: 1)

- təşkilatın yarımillik və illik balans
  - təşkilatın rüblük və yarımillik balans
  - təşkilatın rüblük və illik balans
  - təşkilatın aylıq və illik balans
  - pul gəlirləri balans ilə
- 

Sual: İstehsal ehtiyatlarının normalaşdırılması məqsədilə müəyyən edilir (Çəki: 1)

- gün hesabı ilə ehtiyat
- istehsal prosesini təmin edən ehtiyat
- ən az xərclə istehsal prosesinin fasiləsizliyini təmin etmək üçün orta günlük ehtiyat
- ən az xərclə istehsal prosesini təmin etmək üçün orta günlük ehtiyat



normativ

---

Sual: Hər bir müəssisə üçün istehsal ehtiyatlarının normasını (Çəki: 1)

- dövlət müəyyən edir
  - hökumət hesablayır
  - iş şəraitində müəyyən olunur
  - rəqiblər müəyyən edir
  - istehlakçılar müəyyən edir
- 

Sual: Faktiki ehtiyatların dinamik sırası ... ötən illərin illik dövriyyəsi əsasında müəyyən edilir (Çəki: 1)

- 2
  - 1
  - 3-5
  - 4
  - 3
- 

Sual: Ehtiyatların planlaşdırılmasının ümumi əsasları – (Çəki: 1)

- mövcud deyil
  - effektiv deyil
  - mövcuddur
  - qismən mövcuddur
  - optimaldır
- 

Sual: Ehtiyatların normalaşdırılmasının ümumi əsasları – (Çəki: 1)

- effektiv deyil
  - optimaldır
  - mövcuddur
  - qismən mövcuddur
  - mövcud deyil
- 

Sual: Mal ehtiyatların normalalarının müəyyən edilməsi metodları – (Çəki: 1)

- qismən mövcuddur
  - effektiv deyil
  - mövcuddur
  - mövcud deyil
  - əsasən hesablanır
- 

Sual: Ehtiyatların texniki-iqtisadi hesablanması – (Çəki: 1)

- əsasən hesablanır
  - qismən mövcuddur
  - mövcuddur
  - mövcud deyil
  - effektiv deyil
- 

Sual: Ehtiyatların normalaşdırılması xüsusiyyətləri – (Çəki: 1)

- effektiv deyil
- əsasən hesablanır
- mövcuddur

- qismən mövcuddur
  - mövcud deyil
- 

Sual: Mal ehtiyatlarının normasını müəyyən edərkən ..... qrup metodlarından istifadə edilir (Çəki: 1)

- 2
  - 4
  - 3
  - 5
  - 7
- 

Sual: Evristik metod ..... qrup metodlarından biridir – (Çəki: 1)

- ehtiyatların müəyyən edilməsinin
  - mal ehtiyatlarının normalaşdırılmasının
  - mal ehtiyatlarının normasının müəyyən edilməsinin
  - taranın müəyyən edilməsinin
  - istehsalın inkişafının
- 

Sual: Texniki-iqtisadi hesablamalar metodu ..... qrup metodlarından biridir (Çəki: 1)

- istehsalın inkişafının
  - mal ehtiyatlarının normalaşdırılmasının
  - mal ehtiyatlarının normasının müəyyən edilməsinin
  - taranın müəyyən edilməsinin
  - ehtiyatların müəyyən edilməsinin
- 

Sual: İqtisadi-riyazi metodlar ..... qrup metodlarından biridir (Çəki: 1)

- ehtiyatların müəyyən edilməsinin
  - istehsalın inkişafının
  - mal ehtiyatlarının normasının müəyyən edilməsinin
  - taranın müəyyən edilməsinin
  - mal ehtiyatlarının normalaşdırılmasının
- 

Sual: Evristik metod ..... təcrübəsindən istifadəyə əsaslanır (Çəki: 1)

- veteranların
  - ictimaiyyətin
  - mütəxəssislərin
  - şagirdlərin
  - vasitəçilərin
- 

Sual: Ehtiyatların normasını evristik metodla müəyyən edilməsində ..... rəyindən istifadə edilir (Çəki: 1)

- təşkilatın işçilərinin
  - təşkilatın işçilərinin
  - ehtiyatlara görə məsul olan müəssisə işçilərinin
  - anbar işçilərinin
  - respondentlərin
- 

Sual: Təcrübi-statistik metod evristik metodlar qrupuna ..... (Çəki: 1)

- aid deyil

- evristik metod deyil
  - aiddir
  - reyazi metoddur
  - evristik metoddur
- 

Sual: Ehtiyatların idarə edilməsi sahəsində qarşıya qoyulan tapşırıq çətindirə, onda bir neçə mütəxəssisin rəyindən ..... (Çəki: 1)

- istifadə edilmir
  - zəmanət verilmir
  - istifadə oluna bilər
  - bəzən istifadə olunur
  - istifadəsinə yol verilmir
- 

Sual: Düzgün qərarın əldə edilməsi üçün ekspertlərin vəziyyəti subyektiv qiymətləndirilməsində istifadə etmək ..... (Çəki: 1)

- subyektiv fikir deyil
  - çətindir
  - ola bilər
  - ümumiyyətlə çətindir
  - ekspert rəyidir
- 

Sual: Ekspert qiymətləndirmə metodu evristik metodlar qrupuna ..... (Çəki: 1)

- evristik metoddur
  - qrupa bölünür
  - aiddir
  - qrupa bölünmür
  - evristik metod deyil
- 

Sual: Texniki-iqtisadi hesablama metodu ehtiyatların məcmusunun məqsəddən asılı olaraq ..... bölünməsinə tələb edir (Çəki: 1)

- iki hissəyə
  - dörd qrupa
  - ayrı-ayrı qruplara
  - üç qrupa
  - altı qrupa
- 

Sual: Ehtiyatların ayrı-ayrı qrupları üçün ..... (Çəki: 1)

- ayrı-ayrı ehtiyatlar hesablanmır
  - ayrı-ayrı ehtiyatlar hesablanır
  - sığorta ehtiyatı ayrıca hesablanır
  - əvvəlki ehtiyat tələb edilir
  - mövsümi ehtiyat hesablanır
- 

Sual: Ehtiyatların ayrı-ayrı qrupları üçün ..... (Çəki: 1)

- əvvəlki ehtiyat tələb edilir
  - ayrı-ayrı ehtiyatlar hesablanır
  - cari ehtiyat ayrıca hesablanır
  - mövsümi ehtiyat hesablanır
  - ayrı-ayrı ehtiyatlar hesablanmır
-

Sual: Ehtiyatların ayrı-ayrı qrupları üçün ..... (Çəki: 1)

- mövsümi ehtiyat hesablanır
  - əvvəlki ehtiyat tələb edilir
  - mövsümi ehtiyat ayrıca hesablanır
  - ayrı-ayrı ehtiyatlar hesablanmır
  - ayrı-ayrı ehtiyatlar hesablanır
- 

Sual: Ayrılmış ehtiyatın bəzi elementlərə bölünməsi ..... (Çəki: 1)

- elementlərə bölünmür
  - ola bilməz
  - elementlərə bölünür
  - vacibdir
  - nisbidir
- 

Sual: Texniki-iqtisadi hesablamalara metodu ehtiyatların zəruri ölçüsünü dəqiq müəyyən etməyə ..... (Çəki: 1)

- imkan vermir
  - ümumiyyətlə imkan vermir
  - imkan verir
  - bəzən imkan verir
  - qanunla tənzimlənir
- 

Sual: Texniki-iqtisadi hesablamalar metodu ..... (Çəki: 1)

- əmək tutumlu deyil
  - bəzən əmək tutumludur
  - əmək tutumlu prosesdir
  - ümumiyyətlə çətin proses deyil
  - optimaldır
- 

Sual: Bir partiyada malların alınması ..... (Çəki: 1)

- üstünlüyə malik deyil
  - optimaldır
  - çatışmazlığı vardır
  - nə üstünlüyü, nə də çatışmazlığı yoxdur
  - yalnız üstünlüyə malikdir
- 

Sual: Ekstrapolyasiya metodu iqtisadi-riyazi metodlar qrupuna ..... (Çəki: 1)

- inteqral göstəricidir
  - inteqral göstərici deyil
  - iqtisadi-riyazi metoddur
  - deferensial göstəricidir
  - deferensial göstərici deyil
- 

Sual: Silmə metodu iqtisadi-riyazi metodlar qrupuna ..... (Çəki: 1)

- deferensial göstərici deyil
- inteqral göstərici deyil
- iqtisadi-riyazi metoddur
- deferensial göstəricidir
- inteqral göstəricidir

---

Sual: İstehsal ehtiyatları öz ölçüsünü ..... (Çəki: 1)

- dəyişmir
  - heç vaxt dəyişmir
  - dəyişir
  - bəzən dəyişir
  - nisbidir
- 

Sual: Ehtiyatların daimi artımı ..... (Çəki: 1)

- yol verilməzdir
  - ola bilməz
  - mümkündür
  - xarakterikdir
  - xarakterik deyil
- 

Sual: Cari mal ehtiyatları ..... (Çəki: 1)

- təşkilatın ehtiyatlarının əsası deyil
  - təşkilatın əsas hissəsidir
  - təşkilatın ehtiyatlarının əsasıdır
  - təşkilatın ehtiyat hissəsidir
  - ehtiyat sayılmır
- 

Sual: Sığorta ehtiyatı sahibkara özünü rahat hiss etməyə ..... (Çəki: 1)

- imkan vermir
  - əsas metod olaraq qalır
  - özünəməxsus qaydada rahat hiss edir
  - bəzən bufer rolunu oynayır
  - bufer rolunu oynamır
- 

Sual: Mövsümi ehtiyatlar mövsümi istehlak xarakterinə görə ..... (Çəki: 1)

- yaranmır
  - ehtiyac yoxdur
  - yaranır
  - xüsusidir
  - dövridir
- 

Sual: Mövsümi ehtiyatlar mövsümi yük daşımalarının xarakterinə görə ..... (Çəki: 1)

- ehtiyac yoxdur
  - dövridir
  - yaranır
  - xüsusidir
  - yaranmır
- 

Sual: . Yolda olan ehtiyatlar normalaşdırılan istehsal ehtiyatlarına ..... (Çəki: 1)

- xüsusidir
  - dövridir
  - yaranır
  - yaranmır
  - ehtiyac yoxdur
-

Sual: Anbarda olan ehtiyatlar normalaşdırılan istehsal ehtiyatlarına ..... (Çəki: 1)

- xüsusidir
- dövrüdür
- yaranır
- yaranmır
- ehtiyac yoxdur

---

**BÖLMƏ: 0601**

Ad	0601
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	100 %

---

Sual: Mal ehtiyatı normalarının müəyyən edilməsi metodları ... qrupa bölünür (Çəki: 1)

- 6
- 4
- 3
- 2
- 5

---

Sual: Mal ehtiyatı normalarının müəyyən edilməsinin əsas metodlarından biridir (Çəki: 1)

- analitik
- sintetik
- evristik
- abstrakt
- tarixi

---

Sual: Mal ehtiyatı normalarının müəyyən edilməsinin əsas metodlarından biridir (Çəki: 1)

- abstrakt
- sintetik
- texniki-iqtisadi hesablamalar
- analitik
- tarixi

---

Sual: Mal ehtiyatı normalarının müəyyən edilməsinin əsas metodlarından biridir (Çəki: 1)

- tarixi
- sintetik
- iqtisadi-riyazi hesablamalar
- abstrakt
- analitik

---

Sual: Mal ehtiyatları normasının müəyyən edilməsində evristik metod təcrübədən istifadəyə əsaslanır (Çəki: 1)

- maklelərin
- tədarükçülərin

- mütəxəssislərin
  - istehsalçıların
  - ekspeditorların
- 

Sual: Texniki-iqtisadi hesablaşma metodu ümumi ehtiyatların ... qrupa bölünməsinə əsaslanır (Çəki: 1)

- ümumi
  - likvid
  - ayrı-ayrı
  - qeyri-likvid
  - oxşar
- 

Sual: Texniki-iqtisadi metod (Çəki: 1)

- lazım olan ehtiyatın həcmi müəyyən etmir
  - maddi ehtiyatların təhlili üçün əlverişli deyil
  - ehtiyatların lazımi həcmi dəqiq müəyyən etməyə kifayət qədər imkan verir
  - ehtiyatların həcmi dəqiq müəyyən etməyə imkan vermir
  - ehtiyatların təhlili üçün əlverişlidir
- 

Sual: Ehtiyatların həcmi müəyyən edilməsində daha sadə iqtisadi-riyazi metoddur (Çəki: 1)

- müşahidə
  - sorğu
  - ekstrapolyasi
  - istismar
  - statistik
- 

Sual: İstehsal ehtiyatları normativlərinin hesablaşmasının bir neçə metodu məlumdur (Çəki: 1)

- iqtisadi
  - texniki
  - analitik
  - normativ
  - əmsal metodu
- 

Sual: Ehtiyatların normallaşdırılmasında analitik və ya təcrübi-statistik metoddur (Çəki: 1)

- müəssisənin təşəbbüsünə əsaslanan
  - təşkilatın istehsalının vəziyyəti
  - istehsal ehtiyatlarının təchizat sistemi
  - istehsal ehtiyatlarının təchizinin təşkili dinamikası
  - reklama əsaslanan
- 

Sual: Analitik metodun mahiyyəti ondan ibarətdir ki, istehsal ehtiyatlarının təhlili zamanı istifadə olunur (Çəki: 1)

- yalnız ehtiyatların faktiki miqdarı korrekte edilir
  - lazım olmayan ehtiyatlar çıxarılır
  - ehtiyatların faktiki miqdarı korrekte edilir, lazım olmayan ehtiyatlar çıxarılır
  - ehtiyatların faktiki miqdarı korrekte edilmir
  - ehtiyatlar yaradılır
- 

**BÖLMƏ: 0701**

Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	100 %

Sual: Ehtiyatda olan mal ehtiyatlarının miqdarı topdan ticarətə gətirilən malların ...% həcminə bərabər olmalıdır (Çəki: 1)

- 10
- 20
- 20-25
- 30
- 35

Sual: Mal ehtiyatlarının normativi topdan ticarətdə ... müəyyən edilir (Çəki: 1)

- hesablanmış mal ehtiyatı normativinin topdan mal ehtiyatının plan üzrə bir günlük dövriyyəsinə nisbətə
- müqayisə ilə
- gün hesabı ilə müəyyən edilmiş mal ehtiyatı normativinin plan üzrə bir günlük dövriyyəyə hasili ilə
- istehsal ehtiyatlarının hesablanması ilə
- tədavül xərcləri ilə

Sual: Topdan mal dövriyyəsinin planlaşdırılmasında son mərhələ adlanır (Çəki: 1)

- yalnız mal təminatının hesablanması
- yalnız ticarət təşkilatına gətirilən malların mənbəyinin müəyyən edilməsi
- mal təminatının hesablanması, ticarət təşkilatına gətirilən malların mənbəyinin müəyyən edilməsi
- məhsulun maya dəyərini hesablanması
- reklam

Sual: Konkret mal qrupu üzrə mal ehtiyatı normativi hesablanır (Çəki: 1)

- həftəlik
- saatlarla
- günlə
- ayla
- saniyələrlə

Sual: Topdan ticarət dövriyyəsinin malla təmin edilməsində hesablanır (Çəki: 1)

- hesablanmır
- yalnız natural göstəricilərlə hesablanır
- həm natural, həm də dəyər göstəriciləri ilə hesablanı bilər
- təsadüfi hallarda hesablama aparılır
- yalnız dəyər göstəricisi ilə hesablanı bilər

Sual: Topdan dövriyyə göstəricilərinin balans asılılığı müəyyən edir (Çəki: 1)

- topdan satış dövriyyəsinin miqdarı planlaşdırılmış
- yalnız topdan satış dövriyyəsinin miqdarı planlaşdırılır



- topdan satışın yalnız miqdarı deyil, həm həcmi, həm quruluşu, həm də ticarət təşkilatına daxil olması planlaşdırılır
  - mal alışının quruluşu müasirləşir
  - topdansatış müəssisəsinə daxil olmalar təkmilləşdirilir
- 

Sual: Topdan ticarət dövriyyəsinin balans göstəriciləri qarşılıqlı əlaqələrə imkan verir (Çəki: 1)

- topdan ticarətə daxil olmaları təkmilləşdirməyə
  - yalnız topdan satış dövriyyəsinin həcmi planlaşdırmağa
  - topdan satışın həcmi əvvəlcədən planlaşdırmağa
  - mal alışının quruluşunu təkmilləşdirməyə
  - topdan satış dövriyyəsinin həcmi planlaşdırmamağa
- 

Sual: Topdan ticarət dövriyyəsinin balans göstəriciləri qarşılıqlı əlaqələrə imkan verir (Çəki: 1)

- yalnız topdan satış dövriyyəsinin həcmi planlaşdırmağa
  - topdan satış dövriyyəsinin həcmi planlaşdırmamağa
  - topdan ticarət təşkilatlarına daxil olmaları əvvəlcədən planlaşdırmaq
  - mal alışının quruluşunu təkmilləşdirməyə
  - topdan ticarətə daxil olmaları təkmilləşdirməyə
- 

Sual: Topdan ticarət dövriyyəsinin balans göstəriciləri qarşılıqlı əlaqələrə imkan verir (Çəki: 1)

- mal alışının quruluşunu təkmilləşdirməyə
  - yalnız topdan satış dövriyyəsinin həcmi planlaşdırmağa
  - mal alışının quruluşunu və həcmi əvvəlcədən planlaşdırmağa
  - topdan satış dövriyyəsinin həcmi planlaşdırmamağa
  - topdan ticarətə daxil olmaları təkmilləşdirməyə
- 

Sual: Topdan ticarət dövriyyəsinin balans göstəriciləri qarşılıqlı əlaqələrə imkan verir (Çəki: 1)

- topdan satış dövriyyəsinin həcmi planlaşdırmamağa
  - topdan ticarətə daxil olmaları təkmilləşdirməyə
  - topdan ticarət təşkilatlarına malların daxil olması tezliyi çərçivəsində daxilolmaların planlaşdırılması
  - mal alışının quruluşunu təkmilləşdirməyə
  - yalnız topdan satış dövriyyəsinin həcmi planlaşdırmağa
- 

Sual: Rentabelliğin qiymətləndirilməsi ... köməkliyi ilə həyata keçirilir (Çəki: 1)

- vahid göstərici ilə
  - iki göstərici ilə
  - çoxsaylı göstəricilərlə
  - üç göstərici ilə
  - beş göstərici ilə
- 

Sual: Rentabellik effektivliyi, gəlirliliyi ... müəyyən etməyə imkan verir (Çəki: 1)

- yalnız resurslardan istifadəni
  - yalnız cari xərcləri
  - resurslardan istifadəni, cari xərcləri
  - nəqliyyat təşkilatlarını
  - tədavül xərclərini
- 

Sual: İqtisadi planda mal dövriyyəsi və mənfəət fəaliyyətin son göstəricisidir (Çəki: 1)

- nəqliyyat təşkilatının
  - tikinti təşkilatının
  - ticarət təşkilatının
  - konsaltinq təşkilatının
  - logistikanın
- 

Sual: Rentabellik göstəricisi ... cari xərclərin istifadə effektivliyini əks etdirməyə imkan verir (Çəki: 1)

- nəqliyyat vasitələrindən
  - yalnız icarə resurslarından
  - xüsusi resurslardan, icarə resurslarından
  - yalnız xüsusi resurslardan
  - texniki vasitələrdən
- 

### **BÖLMƏ: 0801**

Ad	0801
Suallardan	35
Maksimal faiz	35
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	100 %

---

Sual: Ehtiyatların idarə edilməsi sistemi tədbirlər kompleksidir (Çəki: 1)

- təchizatın planlaşdırılması, nəzarət, ehtiyatların yaradılması
  - təchizatın planlaşdırılması və nəzarətin fasiləsiz təşkili
  - ehtiyatın yaradılması və artırılması, daimi nəzarətin təşkili və mal göndəril-məsinin operativ planlaşdırılması
  - istehsalın planlaşdırılması və fasiləsiz nəzarət
  - fasiləsiz nəzarət
- 

Sual: Ehtiyatların idarə edilməsi sisteminin əsas mexanizmi reallaşmaqdan ibarətdir (Çəki: 1)

- hazır məhsulların
  - yarımfabrikatların
  - əks-əlaqə prinsiplərinin
  - birbaşa əlaqə prinsiplərinin
  - qeyri-likvidlərin
- 

Sual: Ehtiyatların idarəetmə sisteminin əsasını təşkil edir (Çəki: 1)

- ehtiyatların formalaşdırılması üzrə qərarların qəbul olunması
  - işçilərin fəaliyyətinin təhlili
  - ehtiyatların vəziyyətinin texnoloji təhlili, xarici mühit və eyni zamanda ehtiyat-ların formalaşdırılması üzrə qərarların qəbulu
  - ekspeditorların fəaliyyətinin təhlili
  - xarici mühit
- 

Sual: Ehtiyatların tənzimlənməsi prosesində müxtəlif ehtiyat səviyyələri ayrılır (Çəki: 1)

- orta, keçid ehtiyatı
- maksimum, orta ehtiyat

- maksimum, orta, keçid və minimum ehtiyatlar
  - maksimum və minimum ehtiyat
  - orta ehtiyatlar
- 

Sual: Ehtiyatın maksimum səviyyəsi ilə müəyyən edilmiş və növbəti mal partiyası üçün sifariş verildisə, bu ... (Çəki: 1)

- sifarişin həcmidir
  - sifariş bəndidir
  - sifariş nöqtəsidir
  - sifarişin qəbuludur
  - məhsulun verilməsidir
- 

Sual: Sifariş veriləcək ehtiyatların miqdarıdır (Çəki: 1)

- sifariş nöqtəsi
  - sifariş bəndi
  - sifarişin həcmi
  - sifarişin qəbulu
  - məhsulun verilməsi
- 

Sual: Sifarişin həcmi tənzimləmək üçün dəyişdirilə bilər (Çəki: 1)

- nəqliyyatın vəziyyəti
  - müəssisənin əmtəə bazarında vəziyyəti
  - mal partiyasının həcmi, maldaşmaları arasındakı interval və həcm dəyişməsi
  - satışın həcmi
  - təmir işlərinin həcmi
- 

Sual: Tələbin ödənilməsi səviyyəsi bəzi hallarda ...% olur (Çəki: 1)

- 90
  - 85
  - 90-95
  - 85-90
  - 91
- 

Sual: Ehtiyatların idarə edilməsi həyata keçirilərkən məhdudiyətlər olur (Çəki: 1)

- sifarişin verilməsi müddətində
  - ehtiyatların gətirilmə tezliyində
  - sifarişlərin icra olunmasında
  - mal partiyalarının həcmində qənaət
  - ehtiyatların səviyyəsinə
- 

Sual: Sifariş verilən məmullatların sayı razılaşma əsasında müəyyən edilir (Çəki: 1)

- satıcı və alıcılar arasında
  - icraçı və layihəçilər
  - tədarükçü və alıcılar
  - alıcı və layihələşdiricilər
  - rəqiblər
- 

Sual: Anbara malların gətirilməsi intervalı ... intensivliyindən asılıdır (Çəki: 1)

- maddi resursların qəbulu

- informasiya
  - maddi resursların istehlakı
  - işçilərin öyrədilməsi
  - problemin öyrənilməsi
- 

Sual: Təcrübədə ehtiyatların vəziyyəti üzərində nəzarət sistemi üçün qəbul edilir (Çəki: 1)

- ehtiyatların olmaması nəticəsində itkilərin böyük həcmdə olması
  - itkilərin orta həddinin olması
  - ehtiyatların saxlanması üzrə yüksək xərclər
  - sifariş olunan malların yüksək dəyəri
  - tələbin qeyri-müəyyənlik dərəcəsi
- 

Sual: Ehtiyatlara yüksək tələb bəzi hallarda tamamlanır (Çəki: 1)

- tələbin tədricən azalması ilə
  - tələbin bərabər azalması ilə
  - tələbin birdən-birə düşməsi ilə
  - qeyri-bərabər artımla
  - tədricən artımla
- 

Sual: «Minimum-maksimum» sistemdə ehtiyatların idarə edilməsi parametrləri üçün lazımdır (Çəki: 1)

- təminatlı ehtiyat
  - minimum və maksimum ehtiyatlar və sifarişlərin həcmi
  - maddi resurslara tələb və orta günlük xərclər
  - hazırlıq və sığorta ehtiyatlarının həcmi ilə
  - ehtiyatların minimum həcmi ilə
- 

Sual: Lagistik sistemlərdə ehtiyatların idarə edilməsi üçün istifadə olunan amillər (Çəki: 1)

- istehsal gücləri
  - satış həcmi
  - müəyyən dövrdə istehsalın həcmi
  - ehtiyatların cari səviyyəsi
  - təminatların ehtiyatların dövrəlilik əmsalı
- 

Sual: Ehtiyatlar ... əsasında planlaşdırılır (Çəki: 1)

- istehsal gücləri
  - tələb olunan işçilər
  - son məhsula olan tələb
  - nəqliyyata olan ehtiyac
  - anbara olan ehtiyac
- 

Sual: Dəyişən ehtiyatların idarə edilməsində əsas məsələdir (Çəki: 1)

- resursların göndərilmə tezliyi
  - resursların daxil olma tezliyi
  - daxil olan resursların həcmi
  - məhsulun hazırlıq səviyyəsi
  - resursların daxilolma müddəti
- 

Sual: Ehtiyatların idarə olunması məsələsi yaranır (Çəki: 1)

- bütün sahələrdə
  - bəzi sahələrdə
  - lazım olduqda
  - ayrı-ayrı sahələrdə
  - xüsusi sahələrdə
- 

Sual: «Dəqiq vaxtında» konsepsiyasıdır (Çəki: 1)

- minimum ehtiyat miqdarına olan tələb aradan götürülmür
  - minimum ehtiyat tələb olunur
  - minimum ehtiyat miqdarına olan tələb aradan götürülmür
  - maksimum ehtiyat tələb olunur
  - heç nə tələb olunmur
- 

Sual: «Dəqiq vaxtında» konsepsiyasını xarakterizə etmək üçün əsas cəhətlər tələb olunur (Çəki: 1)

- hazır məhsul
  - qısa istehsal tsikli
  - hazır məhsulların böyük partiyada olması
  - hazır məhsulların kiçik partiyada olması
  - effektiv informasiyanın olması
- 

Sual: «Dəqiq vaxtında» konsepsiyası imkan verir (Çəki: 1)

- malları optimal daşımaq
  - hazır məhsulun keyfiyyətini artırmaq
  - ehtiyatların səviyyəsini minimuma endirmək
  - xidmət səviyyəsini yüksəltmək
  - menecmentin üsulunu dəyişmək
- 

Sual: Dünya təcrübəsinin təhlili göstərir ki, KANBAN mikrolagistik sistemi istehsal ehtiyatlarını ...% azaltmağa imkan verir (Çəki: 1)

- 20
  - 30
  - 50
  - 40
  - 45
- 

Sual: Dünya təcrübəsinin təhlili göstərir ki, KANBAN mikrolagistik sistemi ticarət ehtiyatlarını ...% azaltmağa imkan verir (Çəki: 1)

- 10
  - 12
  - 8
  - 9
  - 7
- 

Sual: Ehtiyatların tənzimlənməsinin ... əsas strategiyaları ayrılır (Çəki: 1)

- 3
- 4
- 2
- 5
- 6

---

Sual: Sifarişlərin həcmninin reallaşması sistemidir (Çəki: 1)

- tənzimləmə prinsipi
  - ehtiyatların tənzimlənməsi funksiyası
  - ehtiyatların tənzimlənməsi strategiyası
  - taktika və strategiya
  - taktika
- 

Sual: Sifarişlərin dövrəliliyi sistemi həyata keçirilir (Çəki: 1)

- taktika və strategiya
  - ehtiyatların tənzimlənməsi funksiyası ilə
  - ehtiyatların tənzimlənməsi strategiyası
  - tənzimləmə prinsipi ilə
  - taktika
- 

Sual: Maddi-texniki təchizatın forma və mənbəyinin plüralizmidir (Çəki: 1)

- maddi resursların idarə edilməsi funksiyalarından biri
  - təchizat proqramlarının əsas hissəsi
  - maddi resursların idarə etmə sistemlərinin formalaşması və həyata keçirilməsi prinsiplərindən biri
  - satış proqramının elementidir
  - müqavilə bəndidir
- 

Sual: Mal göndərən müəssisələrin sərbəstliyidir (Çəki: 1)

- satış proqramının elementidir
  - təchizat proqramlarının əsas hissəsi
  - maddi resursların idarə etmə sistemlərinin formalaşması və həyata keçirilməsi prinsiplərindən biri
  - maddi resursların idarəetmə funksiyası
  - müqavilə bəndidir
- 

Sual: İdarə edənin köməyi ilə özünü tənzimləmə həyata keçirilir (Çəki: 1)

- müqavilə bəndidir
  - təchizat proqramlarının əsas hissəsi
  - maddi resursların idarə etmə sistemlərinin formalaşması və həyata keçirilməsi prinsiplərindən biri
  - satış proqramının elementidir
  - maddi resursların idarəetmə funksiyası
- 

Sual: Xərclərin azaldılması və ehtiyatların qənaət edilməsidir (Çəki: 1)

- təchizat proqramlarının əsas hissələrindən biri
  - maddi resursların idarə edilməsinin funksiyalarından biri
  - maddi resursların idarə edilməsi sistemlərinin formalaşması və əsas fəaliyyət prinsiplərindən biri
  - satış proqramının elementləri
  - müqavilə bəndi
- 

Sual: Komplektlilik adlanır (Çəki: 1)

- satış proqramının elementləri

- təchizat proqramlarının əsas hissələrindən biri
  - maddi resursların idarə edilməsi sistemlərinin formalaşması və əsas fəaliyyət prinsiplərindən biri
  - maddi resursların idarə edilməsinin funksiyalarından biri
  - müqavilə bəndi
- 

Sual: Operativlikdir (Çəki: 1)

- təchizat proqramlarının əsas hissələrindən biri
  - satış proqramının elementləri
  - maddi resursların idarə edilməsi sistemlərinin formalaşması və əsas fəaliyyət prinsiplərindən biri
  - maddi resursların idarə edilməsinin funksiyalarından biri
  - müqavilə bəndi
- 

Sual: Hər bir müəssisə elə işləməlidir ki, onun xərcləri ... (Çəki: 1)

- müəssisənin gəlirlərinə bərabər olsun
  - rəqiblərin xərclərinə bərabər olsun
  - müəyyən edilmiş ictimai ehtiyacların səviyyəsini üstələməsin
  - gəlirlərdən artıq olmasın
  - ehtiyacları ödəsin
- 

Sual: Xərclərin zəruri-ictimai səviyyəsi rəqib mal istehsalçıları üçün artırabilir (Çəki: 1)

- məhsulun maya dəyərini aşağı salınmasını
  - müflisləşməyə gətirib çıxara bilməyən neqativ hallara
  - müflisləşməyə gətirib çıxaran neqativ iqtisadi fəaliyyətə
  - yalnız neqativ iqtisadi fəaliyyətə
  - intensive inkişafı
- 

Sual: Material istehlakı ola bilər (Çəki: 1)

- determinant
  - xaotik
  - sabit və qeyri-sabit
  - bərabər və qeyri-bərabər
  - ritmik və qeyri-ritmik
- 

### **BÖLMƏ: 0901**

Ad	0901
Suallardan	31
Maksimal faiz	31
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	100 %

---

Sual: Loqistikada ABC təhlili sadə variantdır (Çəki: 1)

- 30/70
- 40/60
- 20/80
- 50/50

Sual: Bəzi şirkətlərdə bir göstəriciyə görə əhəmiyyətlik ... (Çəki: 1)

- kifayətdir
  - çətin
  - kifayət deyil
  - çətin deyil
  - zəruridir
- 

Sual: Pareto qanununa görə (Çəki: 1)

- dəqiqlik bəzi hallarda qəbul edilir
  - dəqiqlik bəzən şübhə doğurur
  - menecmentin digər elementlərinə uyğun olaraq ümumi halda qəbul edilir
  - fərdilik pis hallarda qəbul edilir
  - ziddiyətlər mövcuddur
- 

Sual: Təhlil zamanı irəli getmək lazımdır ... (Çəki: 1)

- həmin anda
  - tədricən
  - bir göstərici üzrə tədricən və sonra ikinci
  - sürətlə
  - dalğavari
- 

Sual: ABC təhlili kifayətdir (Çəki: 1)

- məlum olmadan
  - mürəkkəbdir
  - geniş mənada məlumdur
  - geniş izah edilməmişdir
  - qismən izah edilməlidir
- 

Sual: Ehtiyatlar lagistik zəncirin o hissələrində vacibdir ki, orada ... yaranır (Çəki: 1)

- mübahisə
  - əminlik
  - qeyri-müəyyənlik
  - inam
  - konkretlik
- 

Sual: Variasiya əmsalıdır (Çəki: 1)

- orta kənarlaşma
  - orta kvadratik kənarlaşma
  - orta kvadratik kənarlaşmanın riyazi gözləməyə olan nisbəti
  - riyazi gözləmə
  - riyazi statistika
- 

Sual: Təsadüfi kənarlaşma asılı ola bilər (Çəki: 1)

- istehsalda xammala olan tələb və satış
- xammala olan tələb və mal daşınması
- istehsalda xammala olan tələb, satış və malların daşınması
- satış və mal daşınması



resurslardan

---

Sual: Bəzi hallarda qeyri-müəyyən mübahisələrə baxılır (Çəki: 1)

- vaxtında
  - yerində
  - istehsal və daşınmada
  - danışıqlarda
  - reklamda
- 

Sual: Laqistik mal axınlarında qeyri-müəyyənliyin uçotu üçün qəbul edilir (Çəki: 1)

- MMM - təhlil
  - DDD - təhlil
  - XYZ - təhlil
  - AAA - təhlil
  - MMD – təhlil
- 

Sual: Eyni vaxtda ABC və XYZ təhlili qəbul edilir (Çəki: 1)

- qəbul edilmir
  - arzu edilmir
  - qəbul edilə bilər
  - qadağandır
  - icazə verilə bilər
- 

Sual: Ehtiyatın ehtiyatın səviyyəsi ola bilərmi ki, xərclər minimum həddə çatsın (Çəki: 1)

- mümkün deyil
  - qismən mümkündür
  - mümkündür
  - şərti hallarda mümkündür
  - bəzi hallarda mümkündür
- 

Sual: Bütün hallarda ehtiyatların idarə edilməsi modeli iki suala cavab verməlidir (nə vaxt və nə qədər) (Çəki: 1)

- bir modeldir
  - üç modeldir
  - modellərin nisbi sayıdır
  - dörd modeldir
  - bir neçə modeldir
- 

Sual: Mal ehtiyatlarının idarə edilməsi modellərinin təsnifləşdirilməsi üçün əsas şərtidir (Çəki: 1)

- təklifin xarakteri
  - istehsalın stimullaşdırılması
  - saxlanılan məhsullara tələbin xarakteri
  - sahənin xüsusiyyəti
  - bütün tələbin xarakteri
- 

Sual: Ehtiyatların idarə edilməsi modelləri tələbin xarakterindən asılı olaraq ola bilər (Çəki: 1)

- determinantlı
- ehtimallı
- determinantlı və ehtimallı

- təsadüfi
  - xüsusi və təsadüfi
- 

Sual: Determinantlı tələb ola bilər (Çəki: 1)

- statistik
  - dinamik
  - statistik və dinamik
  - xüsusi
  - yavaş
- 

Sual: Həqiqi tələb ola bilər (Çəki: 1)

- sabit
  - qeyri-sabit
  - sabit və qeyri-sabit
  - statistik və dinamik
  - yavaş
- 

Sual: Ehtiyatların idarə edilməsi modeli qurularkən digər amillər nəzərə alınmalıdır ... (Çəki: 1)

- sifarişin yerinə yetirilmə müddəti
  - ehtiyatların gətirilmə prosesi
  - dövriyyə vəsaitlərinə məhdudiyətlərin həcmi
  - dövriyyə vəsaitlərinin həcmi
  - anbar sahəsinə məhdudiyətin həcmi
- 

Sual: Ehtiyatların idarə edilməsi modelinin sadə xarakteri ... xüsusiyyəti ilə fərqlənir (Çəki: 1)

- 2
  - 4
  - 3
  - 5
  - 6
- 

Sual: Tələbin vaxtında və daimi olması xarakterikdir (Çəki: 1)

- idarəetmə modelinin mürəkkəb tipi ilə
  - müəyyənədicə sahə ilə
  - ehtiyatların idarə edilməsinin sadə tipi ilə
  - həlledici elementlə
  - ehtiyatların mürəkkəb tipi ilə
- 

Sual: Ehtiyatların ani olaraq gətirilməsidir (Çəki: 1)

- müəyyənədicə sahə ilə
  - idarəetmə modelinin mürəkkəb tipi ilə
  - ehtiyatların idarə edilməsinin sadə tipi ilə
  - həlledici elementlə
  - ehtiyatların mürəkkəb tipi ilə
- 

Sual: Mal defisiti olmur (Çəki: 1)

- idarəetmə modelinin mürəkkəb tipi ilə
- müəyyənədicə sahə ilə
- ehtiyatların idarə edilməsinin sadə tipi ilə

- həlledici elementlə
  - ehtiyatların idarə edilməsinin mürəkkəb tipi ilə
- 

Sual: Ehtiyatların idarə edilməsi modelinin sadə tipi növbəti amillərlə xarakterizə olunur (Çəki: 1)

- tələb vaxtında və daimi olduqda
  - ehtiyat həmin anda gətirildikdə
  - tələb vaxtında və daimi olduqda, ehtiyat həmin anda gətirildikdə və defisit olmadıqda
  - ehtiyatların həmin an qəbul edilməsində
  - ehtiyatların həmin an qəbul edilməsində
- 

Sual: Malların saxlanması dəyəri, sifarişin dəyəri və tələb ... (Çəki: 1)

- dəqiq göstəricilərdir
  - qapalı göstəricilərdir
  - istiqamətverici göstəricilərdir
  - əlverişli informasiyadır
  - açıq göstəricilərdir
- 

Sual: Sifarişin həcmi hesablamaq lazımdır (Çəki: 1)

- dəqiq
  - dəqiq və təqribi
  - təqribi göstəricilərlə
  - mürəkkəb elementlərlə
  - qarışıq elementlərlə
- 

Sual: Sifarişlərin həcmi sadələşdirilməsi mümkündürmü (Çəki: 1)

- mümkün deyil
  - nəzərə alınmır
  - mümkündür
  - ayrı-ayrı sahələrdə mümkündür
  - vacib deyil
- 

Sual: Sadə statistik model ... xüsusiyyətə malikdir (Çəki: 1)

- 5
  - 6
  - 3
  - 4
  - 2
- 

Sual: Əgər istehsal və istehlakın artım tempi bərabədirsə (Çəki: 1)

- ehtiyat istehsal həcmi səviyyəsində olmalıdır
  - ehtiyat istehlak həcmi səviyyəsində olmalıdır
  - ehtiyat yaratmaq lazım deyil
  - ehtiyatlar ixtisar olunmalıdır
  - işçilər ixtisar olunur
- 

Sual: İstehsal prosesinə avadanlıqların hazırlanmasıdır (Çəki: 1)

- əlavə mərhələ
- lazımsız mərhələ

- alətlərin dəyişdirilməsi və sazlanması
- həmişə tələb olunmur
- alətlərin yenilənməsi

Sual: Təcrübədə əksər hallarda ehtiyacdır (Çəki: 1)

- gündəlik dəyişən və daim artan
- gündəlik dəyişməyən və daim artan
- gündəlik dəyişən və fasilələrlə artan
- dəqiqləşməsi tələb olunmayan
- sabit artan

Sual: Mal ehtiyatlarının optimal səviyyəsi ... (Çəki: 1)

- xərclərin yalnız bir növü üzrə
- bəzi hallarda xərclərin iki növü üzrə
- xərclərin hər iki növü üzrə
- gəlirin növləri üzrə
- rentabelliklə

### **BÖLMƏ: 1001**

Ad	1001
Suallardan	23
Maksimal faiz	23
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	100 %

Sual: Ehtiyatların uçotu və maddi dəyərlilərin hərəkəti özündə ... xüsusiyyətləri əks etdirir (Çəki: 1)

- iki
- üç
- bir neçə
- dörd
- altı

Sual: Maddi dəyərlilərin hərəkəti və ehtiyatların uçotu özündə əks etdirir (Çəki: 1)

- qəbul olunmuş malların əllə hesablanması
- qəbul olunmuş malların avtomatik hesablanması
- malgöndərənlərdən maddi dəyərlilərin qəbulunun uçotu
- qəbul olunmuş orderlərə möhürün vurulması
- digər sənədlərin qəbul edilməsi

Sual: Alıcılara mal anbarlarından malların göndərilməsinin uçotu, qaimələrin möhürlənməsi, müşahidə edən sənədlər və s. (Çəki: 1)

- maddi dəyərlilərin hərəkəti və ehtiyatların uçotu deyil
- istehlakçılar tərəfindən uçotun aparılmasıdır
- maddi dəyərlilərin hərəkəti və ehtiyatların uçotunun tərkib hissəsidir
- yalnız vasitəçilərin uçotudur
- istehsalçılar tərəfindən uçotun aparılmasıdır

Sual: Maddi dəyərlərin zavoddaxili yerdəyişməsinin uçotu ... (Çəki: 1)

- maddi dəyərlilərin hərəkəti və ehtiyatların uçotu deyil
  - istehlakçılar tərəfindən uçotun aparılmasıdır
  - maddi dəyərlilərin hərəkəti və ehtiyatların uçotunun tərkib hissəsidir
  - yalnız vasitəçilərin uçotudur
  - istehsal amillərinin uçotu
- 

Sual: Maddi məsul şəxslər və bölmələr üzrə sənədlərin reyestridir (Çəki: 1)

- ehtiyatların uçotudur
  - istehlakçılar tərəfindən uçotun aparılmasıdır
  - maddi dəyərlilərin hərəkəti və ehtiyatların uçotunun tərkib hissəsidir
  - yalnız vasitəçilərin uçotudur
  - maddi dəyərlilərin hərəkəti və ehtiyatların uçotu deyil
- 

Sual: Təsərrüfat əməliyyatlarının tipik mexanizmi mühasibat uçotunun köməyi ilə aparıldıqda ... (Çəki: 1)

- maddi dəyərlilərin hərəkəti və ehtiyatların uçotu deyil
  - istehlakçılar tərəfindən uçotun aparılmasıdır
  - maddi dəyərlilərin hərəkəti və ehtiyatların uçotunun tərkib hissəsidir
  - yalnız vasitəçilərin uçotudur
  - ehtiyatların uçotudur
- 

Sual: Mal ehtiyatlarının saxlanması müxtəlif formasıdır (Çəki: 1)

- yalnız vasitəçilərin uçotudur
  - istehlakçılar tərəfindən uçotun aparılmasıdır
  - maddi dəyərlilərin hərəkəti və ehtiyatların uçotunun tərkib hissəsidir
  - maddi dəyərlilərin hərəkəti və ehtiyatların uçotu deyil
  - ehtiyatların uçotudur
- 

Sual: Mal ehtiyatlarının hərəkəti və qalığının hesabatının aparılmasının formalaşmasıdır (Çəki: 1)

- ehtiyatların uçotudur
  - istehlakçılar tərəfindən uçotun aparılmasıdır
  - maddi dəyərlilərin hərəkəti və ehtiyatların uçotunun tərkib hissəsidir
  - yalnız vasitəçilərin uçotudur
  - maddi dəyərlilərin hərəkəti və ehtiyatların uçotu deyil
- 

Sual: Bir neçə xüsusi imkanlar mövcuddur ... (Çəki: 1)

- bir neçə ölçü vahidinə uyğun olaraq materialların hərəkəti və saxlanması uçotunda
  - ehtiyat qaydada saxlanması
  - qəbul olunan sənədlərin real və «ehtiyat» qaydada saxlanması
  - materialların zavoddaxili yerləşdirilməsinin təsdiqi rejimi
  - maddi dəyərlilərin yüklənməsi və göndərilməsi
- 

Sual: Mal qalığının müxtəlif variantları istifadə olunur (Çəki: 1)

- oxşar qiymətlər üzrə
- nomenklatur nömrələr üzrə
- fərdi qiymətlər üzrə
- orta qiymət üzrə

istehsal xərclərinin şifrələri üzrə

---

Sual: Mal qalığının müxtəlif variantları istifadə olunur (Çəki: 1)

- texnoloji əməliyyatlar üzrə
  - istismara verilmə müddəti üzrə
  - sifariş üzrə
  - texniki əməliyyatlar üzrə
  - rekvizitlərin sərbəst verilməsi üzrə
- 

Sual: Xüsusi xidmət funksiyaları mövcuddur (Çəki: 1)

- müxtəlif bölmələr üzrə
  - aylıq hesabatların bağlanması
  - aylıq hesabatların ayrı-ayrı bölmələri üzrə aparılması
  - materialların kartotekalarda yerləşdirilməsi
  - sənədlərin kütləvi olaraq fərqli olması
- 

Sual: Kartoteka və sənədlərin hərəkəti əsasında növbəti hesabat formalaşır (Çəki: 1)

- beş mərhələ üzrə əks-saldo
  - ayrı-ayrı mal qrupları üzrə qarışıq hesabatların aparılması
  - iki mərhələ üzrə əks-saldo
  - bölmələr üzrə hesabatın aparılması
  - sənədlərin sərbəst reyestrinin aparılması
- 

Sual: Mal ehtiyatları ... növ üzrə təsnifləşdirilir (Çəki: 1)

- 2
  - 4
  - 3
  - 5
  - 6
- 

Sual: Xammal mal ehtiyatlarının növlərindən biri ola bilərmi (Çəki: 1)

- ehtiyatların növləri ola bilməz
  - xammalın bəzi növləridir
  - ehtiyatların növləridir
  - xammalın xüsusi növləridir
  - xammalın emal edilməyən növləridir
- 

Sual: Başa çatmayan istehsal mal ehtiyatlarının növlərindən biri ola bilərmi (Çəki: 1)

- xammalın emal edilməyən növləri
  - xammalın bəzi növləri
  - ola bilər
  - xammalın xüsusi növləri
  - ehtiyatların növləri ola bilməz
- 

Sual: Hazır məhsul mal ehtiyatlarının növlərindən biri ola bilərmi (Çəki: 1)

- xammalın bəzi növləri
- ehtiyatların növləri ola bilməz
- ola bilər
- xammalın xüsusi növləri

xammalın emal edilməyən növləri

---

Sual: İki və daha çox sahibkarın resursları və istedadı bir məqsəd üçün birləşdikdə ... (Çəki: 1)

- AO
  - MMC
  - yoldaşlıq
  - kooperasiya
  - assosiasiya
- 

Sual: Material xərclərinin hesabatı ... metodika üzrə aparılır (Çəki: 1)

- 1
  - 2
  - bir neçə
  - 3
  - 1-2
- 

Sual: Material xərclərinin qiymətinin hesablanması metodlarından dəyərin eyniləşdirilməsi ... (Çəki: 1)

- eyniləşdirilə bilməz
  - eyniləşdirilir
  - ola bilər
  - uyğun deyil
  - vacib deyil
- 

Sual: Orta qiymət metodu material xərclərinin qiymətinin hesablanması metodlarından biri ... (Çəki: 1)

- vacib deyil
  - eyniləşdirilir
  - ola bilər
  - uyğun deyil
  - eyniləşdirilə bilməz
- 

Sual: LİFO metodu material xərclərinin qiymətinin hesablanması metodlarından biri ... (Çəki: 1)

- eyniləşdirilir
  - eyniləşdirilə bilməz
  - ola bilər
  - uyğun deyil
  - vacib deyil
- 

Sual: FİFO metodu material xərclərinin qiymətinin hesablanması metodlarından biri ... (Çəki: 1)

- uyğun deyil
  - eyniləşdirilir
  - ola bilər
  - vacib deyil
  - eyniləşdirilə bilməz
- 

**BÖLMƏ: 1101**

Ad

1101

Suallardan

20

---



Sual: Ehtiyatların qiymətləndirilməsində hesabda olan ehtiyatların dəyəri müəyyən edilməlidir (Çəki: 1)

- limanda olan ehtiyatlar
- satış kanallarında ehtiyatlar
- ehtiyatların ümumi həcmi
- yolda olan ehtiyatlar
- anbarda olan ehtiyatlar

Sual: Nəğd ehtiyatlardır (Çəki: 1)

- yalnız cari ehtiyatlar
- yalnız sığorta ehtiyatları
- cari, sığorta (o cümlədən mövsümi) və məhv edilməyən ehtiyatlar
- yalnız mövsümi ehtiyatlar
- yalnız məhv edilən ehtiyatlar

Sual: yalnız məhv edilən ehtiyatlar (Çəki: 1)

- cari ehtiyatlar
- yalnız diler tərəfindən satışa verilən ehtiyatlar
- diler tərəfindən satışa verilən ehtiyatlar və yolda olan ehtiyatların cəmi
- məhv edilməyən ehtiyatlar
- yolda olan ehtiyatlar

Sual: Ehtiyatların uçotu metodu işlənərkən nəzərə almaq lazımdır (Çəki: 1)

- müəssisənin vəziyyətini
- vasitəçilərin münasibətini
- hər bir ehtiyatın xüsusiyyətini nəzərə alaraq
- işçilərin münasibətini
- hər bir ehtiyatın xüsusiyyətini nəzərə almadan

Sual: Torpaq və digər daşınmaz əmlakı yenidən satmaq üçün ... nəzərdə tutulur (Çəki: 1)

- ehtiyat nəzərə alınmadan
- müəyyən qədər ehtiyat adlanır
- həmçinin ehtiyat adlanır
- şərti ehtiyat adlanır
- qeyri-ehtiyat adlanır

Sual: Satış üçün nəzərdə tutulan və əldə olunan istənilən əmtəə ... (Çəki: 1)

- şərti olaraq ehtiyat adlanır
- müəyyən hissəsi ehtiyat adlanır
- həmçinin ehtiyat adlanır
- ehtiyat adlanmır
- qeyri-ehtiyat adlanır



Sual: Pərakəndə satış müəssisəsi tərəfindən alınan mallar və digər mallar ... (Çəki: 1)

- qeyri-ehtiyat adlanır
  - müəyyən hissəsi ehtiyat adlanır
  - həmçinin ehtiyat adlanır
  - şərti olaraq ehtiyat adlanır
  - ehtiyat adlanmır
- 

Sual: Müəyyən edilmiş standartlarla ümumi prinsiplər iki səbəbdən ehtiyatları qiymətləndirməyə imkan verir (Çəki: 1)

- ilkin və əlavə dəyərlə
  - əlavə və pərakəndə qiymətin bir hissəsi ilə
  - ilkin dəyər və təmiz satış dəyəri ilə
  - yarımfabrikat və xammalın dəyəri ilə
  - köməkçi materialların və yarımfabrikatların dəyəri ilə
- 

Sual: Satışın təmiz dəyərində aiddir ... (Çəki: 1)

- mühafizə
  - saxlama
  - malların alınması
  - təmizlənmə
  - reklam
- 

Sual: Ədalətli dəyər formalaşır ... (Çəki: 1)

- qonşuluq əsasında
  - qeyri-işgüzarlıq əsasında
  - kommersion əsasında
  - dostluq əsasında
  - ictimai əsasında
- 

Sual: İstehsal ehtiyatlarının xərcləri ... əhatə edir (Çəki: 1)

- nəqliyyat
  - ikinci dərəcəli
  - qaimə
  - birinci dərəcəli
  - üçüncü dərəcəli
- 

Sual: Qaimə xərcləri ... xərclərə əsasən bölünür (Çəki: 1)

- çoxluğa əsasən
  - mərkəzləşdirilmiş
  - qeyri-proporsional
  - stabil
  - proporsional
- 

Sual: İstehsalın daimi qaimə xərcləridir (Çəki: 1)

- yalnız nəqliyyat
  - ikinci dərəcəli
  - dolay xərclər
  - birinci dərəcəli
  - üçüncü dərəcəli
-

Sual: Yekcins ehtiyatlar üçün standart göstərir ... (Çəki: 1)

- eyni metodun istifadə edilməməsini
  - yarımfabrikatların qiymətləndirilməsi üçün eyni metoddan istifadəni
  - maya dəyərinin qiymətləndirilməsində eyni metoddan istifadəni
  - müxtəlif metodlardan istifadəni
  - qarışıq metodlardan istifadə
- 

Sual: Mal ehtiyatlarının satışı maya dəyərindən aşağı satıldığı halda ... (Çəki: 1)

- maya dəyəri artırılmalıdır
  - anbarda ehtiyatların maya dəyəri artırılmalıdır
  - anbarda ehtiyatların maya dəyəri azaldılmalıdır
  - ticarət dayandırılmalıdır
  - ticarət dayandırılmamalıdır
- 

Sual: Ehtiyatların maya dəyəri aşağı salına bilər o halda ki, ... (Çəki: 1)

- ehtiyatlar fiziki cəhətdən zədələndikdə
  - müəyyən qədər mənəvi cəhətdən köhnəldikdə
  - fiziki cəhətdən zədələndikdə, tam və ya qismən mənəvi köhnəldikdə və ya satış qiyməti aşağı düşdükdə
  - satış qiyməti aşağı düşdükdə
  - təklif çox olduqda
- 

Sual: Mal qalığının tam dəyərinin qiymətləndirilməsi ... aparılır (Çəki: 1)

- xammalın qiyməti ilə
  - köməkçi materialların qiyməti ilə
  - ümumi satış qiyməti ilə
  - yarımfabrikatların qiyməti ilə
  - resursların qiyməti ilə
- 

Sual: Maliyyə hesabatlarında növbəti informasiyalar açıqlanmalıdır (Çəki: 1)

- tədavül xərclərinin dəyəri
  - ehtiyatların ümumi balans dəyəri
  - ehtiyatların qiymətləndirilməsi üçün hesablamaların prinsipləri
  - ehtiyatların balans dəyəri
  - hesabat dövründə aid olan xərclərə və ehtiyatların dəyəri
- 

Sual: Ehtiyatların satılmasında balans dəyəri ... hesabat dövrünü əhatə etməlidir (Çəki: 1)

- növbəti
  - keçmiş
  - eyni zamanda
  - gündəlik
  - həftəlik
- 

Sual: Birbaşa eyniləşdirmə metodunda nəzərə alınmalıdır ... (Çəki: 1)

- ayrı-ayrı mal qruplarının hərəkəti
- malların keyfiyyəti
- bütün malların faktiki hərəkəti
- xammalların hərəkəti
- nəqliyyatın hərəkəti

## **BÖLMƏ: 1201**

Ad	1201
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	100 %

Sual: Malların vəziyyətinə nəzarət və sifarişlərin formalaşdırılması həyata keçirilə bilər (Çəki: 1)

- 2 dəfə
- 3 dəfə
- dövri olaraq
- qeyri-ardıcıl
- hər növbədə

Sual: Operativ idarəetmə sistemi ... dövrlərdə həyata keçirilə bilər (Çəki: 1)

- vaxtından əvvəl qərarların qəbulu
- «sifariş vermək»
- operativ qərarların qəbulu
- «sifariş verməmək»
- mallar vahidləri hansı miqdarda sifariş edilməlidir

Sual: Malların müntəzəm göndərilməsi sistemidir (Çəki: 1)

- istənilən mal vahidini hansı müddətdən sonra sifariş etmək olar
- müntəzəm vaxt məhdudiyətində mal vahidləri göndərilə bilər
- mal vahidlərinin daimi miqdarı bərabər vaxt çərçivəsində göndərilə bilər
- mal vahidlərinin miqdarı daimi sifariş verilə bilər
- istənilən sayda mal vahidi sifariş verilə bilər

Sual: Malların maksimum səviyyəyə qədər daxil olması sistemidir (Çəki: 1)

- mal partiyalarının təcili sifarişi
- mal partiyalarının istənilən vaxt sifarişi
- mal partiyaları bərabər vaxt çərçivəsində göndərilir ki, malların maksimum səviyyəsi faktiki səviyyəyə həmin anda bərabər olur
- qeyri-bərabər vaxt çərçivəsində mallar göndərilir
- bərabər vaxt çərçivəsində göndərilmələr

Sual: Sifarişin həcmi ... ehtiyatların həcmindən çox olur (Çəki: 1)

- proqram üzrə
- plan üzrə
- sifariş üzrə
- normadan
- işdən

Sual: Sifarişlərin müəyyən həcmdə partiyalar üzrə qəbulu ... (Çəki: 1)

- dəyişir
- baxılır

- bütün dövrlərdə eyni saxlanılır
  - azalır
  - artır
- 

Sual: Malların sifariş olunmuş həcmi bəzən minimal həcmdən çox olur (Çəki: 1)

- satışda
  - dəyişir
  - sifariş verilir
  - azalır
  - artır
- 

Sual: Vaxt intervalında sifarişlərin müəyyən olunması həcmi ... aparılır (Çəki: 1)

- müxtəlif olmadan
  - həmcins olmadan
  - müxtəlif ola bilər
  - müəyyən oluna bilər
  - proporsional
- 

Sual: Mal ehtiyatlarının vəziyyətinə nəzarət sistemi effektiv ola bilər (Çəki: 1)

- mexaniki
  - texnoloji
  - ləgistik
  - nəqliyyat
  - yol
- 

Sual: Mal ehtiyatlarına nəzarət sistemi sifarişlərin dövrilliyi şəraitində qəbul edilə bilər (Çəki: 1)

- gətirilmə tezliyi ilə
  - sifarişlərin yerləşdirilməsi xərci ilə
  - mal ehtiyatlarının artım tempi ilə
  - mümkün defisit olmadıqda
  - nisbətən mal daşınması ritmik olmadıqda
- 

Sual: Mal ehtiyatlarına nəzarət sistemi təcrübədə bəzi hallarda qəbul edilir (Çəki: 1)

- mal ehtiyatı kiçik partiyalarla olduqda
  - ehtiyatların saxlanma xərcləri çox olduqda
  - mal ehtiyatı böyük partiyalarla olmadıqda
  - sifariş olunan malların qiyməti yüksək olduqda
  - tələb qeyri-müəyyən olduqda
- 

Sual: Mal ehtiyatlarına görə nəzarət sistemi bəzən ... bunkerli adlanır (Çəki: 1)

- 3
  - 4
  - 2
  - 1
  - 5
- 

Sual: Mal ehtiyatlarının idarə edilməsi uğurlu olur (Çəki: 1)

- təfəsilatı ilə
- ehtiyat hissələrlə

- lazım olan malla
  - komplektləşdirici malla
  - əvəzedici malla
- 

Sual: Ehtiyatların optimal səviyyəsinin nisbəti ola bilər (Çəki: 1)

- yüksək və aşağı
  - orta və aşağı
  - «həddən artıq yüksək» və «həddən artıq aşağı»
  - yüksək və orta
  - «birincili» və «ikincili»
- 

Sual: Ehtiyatların daxil olmasının təşkili ... parametrlərlə xarakterizə olunur (Çəki: 1)

- texniki
  - texnoloji
  - dəqiq və təsadüfi
  - yalnız təsadüfi
  - yalnız dəqiq
- 

Sual: Əksər müəssisələr çalışır ki, təmin etsin (Çəki: 1)

- maksimum riski
  - ehtiyatların pul ölçüsü ilə minimum göstərilməsini
  - hazır məhsulların daimi yüklənməsini
  - minimum riski
  - sifarişlərin fasiləsiz olaraq yerinə yetirilməsini
- 

Sual: Ehtiyatların minimum səviyyədə saxlanması ... adlanır (Çəki: 1)

- gəlirin azalması
  - sadə artım
  - gəlirin artması
  - malların xüsusiyyətinin qorunması
  - zay məhsulların azalması
- 

Sual: Mal ehtiyatlarının optimal səviyyəsinin saxlanması üçün əsas məsələdir (Çəki: 1)

- ayrı-ayrı mallar
  - xüsusi mallar
  - hər bir mal
  - yarımfabrikatların müəyyən hissəsi
  - vaxtın müəyyən hissəsi
- 

Sual: Satışın fasiləsizliyini təmin etmək üçün hər bir mal qrup üzrə bilmək lazımdır (Çəki: 1)

- müəyyən malın xərclənməsi statistikasını
  - müəyyən malın xüsusiyyətini
  - hər bir malın xərclənməsi statistikasını
  - müəyyən malın xassələrini
  - müəyyən malın xarakteristikasını
- 

## **BÖLMƏ: 1301**



Sual: Dövriyyə kapitalının normalaşdırılması ehtiyatların iqtisadi xüsusiyyətlərini müəyyən edir (Çəki: 1)

- əsas vəsaitlərin mövqeyini
- əsas vəsaitlərin elementlərini
- müəssisənin normal fəaliyyət göstərməsi üçün zəruri olan dövriyyə vəsaitlərinin elementlərini
- əsas vəsaitlərin elementlərini
- dilerlərin normal fəaliyyəti üçün əsas vəsaitlərin elementlərini

Sual: Normallaşdırmada əsas məqsəd ... səmərəli ölçüsünü müəyyən etməkdir (Çəki: 1)

- istehsal sferasında müəyyən müddətə cəlb edilmiş əsas vəsaitlərin
- istehsal sferasında müəyyən müddətə cəlb edilmiş dövriyyə vəsaitlərinin
- istehsal və tədavül sferasında müəyyən müddətə cəlb edilmiş əsas vəsaitlərin
- tədavül sferasında müəyyən müddətə cəlb edilmiş əsas vəsaitlərin
- tədavül sferasında müəyyən müddətə cəlb edilmiş dövriyyə vəsaitlərinin

Sual: Normallaşdırılan dövriyyə vəsaitlərinin siyahısına aiddir (Çəki: 1)

- yalnız dövriyyə istehsal fondları
- yalnız hazır məhsullar
- dövriyyə istehsal fondları və hazır məhsullar
- yalnız tədavül fondları
- dövriyyə fondları

Sual: Normallaşdırılan dövriyyə vəsaitləri ... müəyyən etməyi nəzərdə tutur (Çəki: 1)

- ay hesabı ilə dövriyyə vəsaitlərinin normasını
- bütün dövriyyə vəsaitlərinin pul formasında normativlərini
- gün hesabı ilə dövriyyə vəsaitlərinin normasını
- hər bir elementi
- dövriyyə vəsaitlərinin ehtiyat normasını

Sual: Dövriyyə vəsaitlərinin gün hesabı ilə əsas materiallar və xammallarla norması əks etdirir (Çəki: 1)

- anbar dövriyyəsinə
- yolda olan ödənilmiş material qiymətlilərinin daxil olma müddətini
- nəqliyyat ehtiyatlarını
- yük dövriyyəsinin davam etmə müddətini
- sənəd dövriyyəsinin vaxtını

Sual: Sığorta ehtiyatı cari ehtiyatın ... % nisbətində ola bilər (Çəki: 1)

- 10
- 20
- 50
- 30
- 40

---

Sual: Müəssisənin normativinin həcmi ehtiyacları ... hesabına ödəməlidir (Çəki: 1)

- tərəfdaşların vəsaiti
  - rəqiblərin vəsaiti
  - xüsusi vəsaitlər
  - vasitəçilərin vəsaiti
  - mal göndərənlərin vəsaiti
- 

Sual: Dövriyyə vəsaitlərinin normallaşdırılması ... istifadə effektivliyinin yüksəldilməsinə şərait yarada bilər (Çəki: 1)

- xammaldan
  - materialdan
  - dövriyyə vəsaitlərindən
  - nəqliyyatdan
  - anbardan
- 

Sual: Müəssisədə dövriyyə vəsaitlərinin normalaşdırılmasının genişləndirilməsi mane olur ... (Çəki: 1)

- kreditə
  - debitor borcları sahəsində statistik uçota
  - material xərcləri üzrə normativ bazaya
  - pul vəsaitlərinə
  - müəssisənin inkişafına
- 

Sual: Dövriyyə vəsaitləri ... prosesin daimi olmasını təmin edir (Çəki: 1)

- yalnız istehsal
  - yalnız məhsul satışı
  - istehsal və məhsul satışı
  - istehsalın təkmilləşməsi
  - satışın təkmilləşdirilməsi
- 

Sual: Sənaye müəssisələrinin dövriyyə vəsaitlərinin tərkibidir (Çəki: 1)

- yalnız dövriyyə fondları
  - yalnız tədavül fondları
  - dövriyyə fondları və tədavül fondları
  - ehtiyat fondlar
  - inkişaf fondları
- 

Sual: Dövriyyə vəsaitləri istehsal prosesində yeni yaranan məhsula öz dəyərini ... keçirir (Çəki: 1)

- natural formada
  - dəyərini saxlamaqla
  - özünün natural formasını saxlamadan
  - artırmaqla
  - azaltmaqla
- 

Sual: Dövriyyə vəsaitlərinin natural-mal formasıdır (Çəki: 1)

- istehsal vasitələri
- istehsal prosesində iştirak edən əmək predmetləri

- əmək predmetləri
  - tamamlanmamış məhsullar
  - xüsusi istehsalın yarımfabrikatları
- 

Sual: İstehsal və satış prosesində fasiləsizliyi təmini edir ... (Çəki: 1)

- yalnız inkişaf fondları
  - yalnız sosial fondlar
  - həmçinin tədavül fondları
  - həmçinin müdafiə fondları
  - satış fondları
- 

Sual: Tədavül fondları dövriyyə fondlarının o hissəsidir ki, o ... (Çəki: 1)

- uzun müddətli qiymətli kağızlardır
  - alıcı tərəfindən ödənilməyən, lakin yüklənən maldır
  - müəssisənin anbarında hazır məhsul qalıdır
  - müəssisənin bank hesabında pul vəsaitlərinin qalıdır
  - qısamüddətli qiymətli kağızlardır
- 

Sual: İstehsal ehtiyatlarıdır (Çəki: 1)

- daşınmaz əmlak
  - əsas materiallar
  - xammal
  - alınmış yarımfabrikatlar
  - komplektləşdirici məmulatlar və s.
- 

Sual: İstehsal ehtiyatları elə bir əmək predmetləridir ki, hansı ki, istehsal prosesinə daxil olmayıb və ... yerləşir (Çəki: 1)

- təcriddə
  - vasitəçilərin anbarında
  - anbar ehtiyatı kimi müəssisədə
  - rəqibin anbarında
  - ticarətçinin anbarında
- 

Sual: Dövriyyə vəsaitlərinin ... üzrə təsnifat əlamətləri (Çəki: 1)

- anbarlar
  - planlaşdırma metodu
  - dövriyyə vəsaitlərinin tənzimlənməsinin təşkili
  - formalaşdırma mənbəyi
  - elementlər
- 

Sual: Dövriyyə vəsaitlərinin tərkibi istehsal fondlarının dövriyyə elementləridir (Çəki: 1)

- əvəz olunan fondlar
  - istehsal amilləri
  - tədavül fondları
  - sosial fondlar
  - xeyriyyə fondları
- 

Sual: Dövriyyə vəsaitlərinin quruluşu əks etdirilir ... (Çəki: 1)

- yalnız müəyyən hissə ilə



- yalnız faizlə
  - müəyyən hissə ilə və ya faizlə
  - müqavilə şərti ilə
  - müqayisə ilə
- 

Sual: Dövriyyə vəsaitlərinin quruluşuna və həcminə müxtəlif amillər təsir edir. Məsələn: (Çəki: 1)

- ailə tsikli
  - istehsal tipi
  - hazır məhsulun xüsusiyyətləri
  - istehsal tsiklinin müddəti
  - yeni məhsulun mənimsənilməsi
- 

Sual: Dövriyyə vəsaitlərinin quruluşuna və həcminə müxtəlif amillər təsir edir (Çəki: 1)

- alıcıların ödəmə qabiliyyəti
  - satış və təchizat şəraiti
  - məhsul istehlakçılarının yerləşməsi
  - buraxılan məhsulun keyfiyyəti
  - müəssisənin ödəmə qabiliyyəti
- 

Sual: Dövriyyə vəsaitlərinin quruluşunda mal-material ehtiyatları ... dəyərinin xüsusi çəkisi təşkil edir (Çəki: 1)

- əsas materiallar
  - başa çatmamış istehsal
  - istehsal ehtiyatları
  - xammal
  - alınmış yarımfabrikatlar
- 

Sual: Sənaye sahələrinin müxtəlif müəssisələrində dövriyyə vəsaitlərinin quruluşu ... (Çəki: 1)

- fərqləndirilmir
  - eynidir
  - fərqləndirilməlidir
  - qismən fərqləndirilməlidir
  - qismən oxşardır
- 

Sual: Müəssisədə dövriyyə vəsaitlərinin planlaşdırılmasının əsasıdır (Çəki: 1)

- rəqiblərin gəliri
  - skayner etmək
  - normalaşdırmaq
  - xərclər
  - anbardakı qalıqlar
- 

Sual: Dövriyyə vəsaitlərinin normallaşdırılması ... əsas məsələni həll edir (Çəki: 1)

- 3
  - 4
  - 2
  - 3
  - 5
-

Sual: Normallaşdırmanın birinci məsələsi dövriyyə vəsaitlərində minimum ehtiyacı təmin etməlidir (Çəki: 1)

- müqavilə şərtini
  - malları
  - material dəyərlərinin ehtiyatını
  - yardımçı vəsaitləri
  - komplektləşdirici materiallarını
- 

Sual: Normallaşdırmanın digər əsas məsələsi ... idarə edilməsinin normallaşdırılması köməyi ilə aparılır (Çəki: 1)

- texnoloji proseslərin
  - texniki vəsaitlərin
  - ehtiyatların ölçüsünün
  - nəqliyyat vəsaitlərinin
  - xammalın
- 

Sual: Dövriyyə vəsaitləri təşkili prinsiplərinə görə ... bölünür (Çəki: 1)

- normalaşdırılan və planlaşdırılan
  - normallaşdırılmayan və planlaşdırılan
  - normallaşdırılan və normallaşdırılmayan
  - xüsusi və normallaşdırılan
  - universal və xüsusi
- 

Sual: Dövriyyə vəsaitlərinin normallaşdırılması normallaşdırılan qrup üzrə norma və normativlərin müəyyən edilməsi prosesidir (Çəki: 1)

- məhsul
  - mal
  - dövriyyə vəsaitləri
  - hissələr
  - qovşaqlar
- 

Sual: Təcrübədə dövriyyə vəsaitlərinin normallaşdırılması üçün ... metodlardan istifadə olunur (Çəki: 1)

- birbaşa hesab
  - analitik hesab
  - hesabat-statistik, əmsal
  - təcrübə-laboratoriya
  - xüsusi əmsal
- 

Sual: Birbaşa hesab metodu faktiki istehlakına əsaslanır (Çəki: 1)

- xammal
  - yarımfabrikat
  - dövriyyə vəsaiti
  - nəqliyyat vəsaiti
  - istehsal
- 

Sual: Analitik metod dövriyyə vəsaitlərinin ... qrupa bölünməsinə müəyyən edir (Çəki: 1)

- 3
- 4
- 2

- 5  
 6
- 

Sual: Dövriyyə vəsaitlərinin normalaşdırılması ayrı-ayrı mal-material dəyərlilərinin növü üzrə ... müəyyən edilir (Çəki: 1)

- saatla  
 dəqiqə ilə  
 günlə  
 manatla  
 ədədlə
- 

Sual: Dövriyyə vəsaitlərinin normalaşdırılması xüsusi dövriyyə vəsaitlərinin normativlərinin ... hesablanmasına əsaslanır (Çəki: 1)

- günlə  
 dəqiqə ilə  
 pul formasında  
 ədədlə  
 doğru cavab yoxdur
- 

Sual: Hər bir müəssisə üzrə dövriyyə vəsaitlərinin normalaşdırılması növbəti göstəricilərə əsaslanır (Çəki: 1)

- istehsalın həcmi  
 satılan məhsulların həcmi  
 məhsulların satışı və saxlanması xərcləri  
 məhsulun saxlanma xərcləri  
 dövriyyə vəsaitlərinin ehtiyat norması
- 

Sual: Dövriyyə vəsaitlərinin normasının hazır məhsul üzrə normalaşdırılmasının amilləridir (Çəki: 1)

- markirovka  
 komplektləşdirici malların yüklənməsi  
 hazır məhsulların vaxt üzrə yüklənməsi  
 məhsulların qablaşdırılması  
 malların daşınması vaxtı
- 

### **BÖLMƏ: 1401**

Ad	1401
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	<input type="checkbox"/>
Suallar təqdim etmək	100 %

---

Sual: Anbar əsas elementlərdən biridir (Çəki: 1)

- nəqliyyat sisteminin  
 mexaniki sistemin  
 ləqistik sistemin  
 texniki sistemin

yol sisteminin

---

Sual: Ehtiyatların idarə edilməsinin ənənəvi məsələsidir (Çəki: 1)

- anbar sahəsində minimum istifadə
  - yükləmə-boşaltma işlərinin səmərəli təşkili
  - anbar sahəsində maksimum istifadə
  - anbar avadanlığından səmərəli istifadə
  - mal itgilərinin aradan qaldırılması
- 

Sual: Məsələnin lagistik cəhətidir (Çəki: 1)

- istehlakın xoşagəlməz hallardan qorunması
  - optimal xərclərlə ehtiyatların gətirilməsi və cəmləşdirilməsi
  - mal və xidmətlərin istehlakçılara vaxtında təqdim edilməsi
  - istehsalın xoşagəlməz hallardan qorunması
  - mal partiyalarının cəmlənməsi
- 

Sual: Anbar və ya anbarların məcmusu xidmət infrastrukturunu ilə birlikdə təşkil edir (Çəki: 1)

- istehsal təsərrüfatı
  - nəqliyyat mərkəzi
  - anbar təsərrüfatı
  - dəmiryol mərkəzi
  - təsərrüfatçılığı
- 

Sual: Yüklərin işlənməsi xüsusiyyətindən asılı olaraq anbarların lagistik təchizatı ... qrupa bölünür (Çəki: 1)

- 4
  - 3
  - 2
  - 5
  - 6
- 

Sual: Lagistikada anbarlar oynayır ... (Çəki: 1)

- yalnız müsbət rol
  - yalnız mənfi rol
  - həm müsbət, həm də mənfi rol
  - hiss olunmayan rol
  - eksperimental rol
- 

Sual: Anbar təsərrüfatının üstünlüyü ondan ibarətdir ki, anbarda baş verir ... (Çəki: 1)

- tranzit qaydaların təkmilləşdirilməsi
  - çeşidin formalaşması
  - resursların cəmlənməsi
  - yüklərin tranzit qaydada komplektləşdirilməsi
  - bütün zəruri materiallarla istehsalın təmin edilməsi
- 

Sual: Anbarlar ... problemləri həll etməyə imkan verir (Çəki: 1)

- cari
- kənar
- müvəqqəti

- kəmiyyətçə  
 keyfiyyətçə

Sual: Lagistik sistemdə yerindən asılı olaraq anbarlar müxtəlif funksiyaları yerinə yetirir (Çəki: 1)

- gündəlik mal çeşidlərinin formalaşması  
 ehtiyatların cəmlənməsi  
 zəruri mal çeşidlərinin formalaşması  
 mal partiyalarının məhv edilməsi  
 lagistik xidmətin göstərilməsi

Sual: Anbarlar məhsul növünə görə fərqləndirilir (Çəki: 1)

- komplektləşdirici məmulatlar  
 istehsalı başa çatmayan mallar üzrə anbarlar  
 xammal, yarımfabrikat və komplektləşdirici məmulatlar  
 hazır məhsul və alətlər  
 taralar və mal qalığı

Sual: Mənsub olma formasına görə anbarlar fərqlənir (Çəki: 1)

- bələdiyyə anbarları  
 kooperativ  
 fərdi istifadə üçün  
 icarə olunan anbarlar  
 dövlət anbarları

### **BÖLMƏ: 1501**

Ad	1501
Suallardan	0
Maksimal faiz	0
Sualları qarışdırmaq	<input checked="" type="checkbox"/>
Suallar təqdim etmək	100 %

